

NATİQ AXUNDOV, HÜMEYİR ƏHMƏDOV,  
SVETLANA YƏHYAYEVA, NƏZAKƏT ƏLİYEVA



Ümumtəhsil  
məktəblərinin 1-ci sinfi üçün  
**Texnologiya**  
fənni üzrə dərsliyin METODİK VƏSAİTİ

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[aspoligraf.ltd@gmail.com](mailto:aspoligraf.ltd@gmail.com) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlıqla görə əvvəlcədən təşəkkür edirik!



"ASPOLİQRAF"

**LAYİH**

## MÜNDƏRİCAT

Giriş .....	3
Məzmun standartları .....	4
İllik planlaşdırma .....	5



### MƏİŞƏT MƏDƏNİYYƏTİ



1. NƏDƏN VƏ NECƏ DÜZƏLDİRİK .....	8
2. HERBARİ .....	10
3. ÖZÜNƏQULLUQ .....	11
4. OTAQ BİTKİLƏRİ .....	13
5. SÜFRƏNİN BƏZƏDİLMƏSİ .....	15
6. YEMƏK MASASI ARXASINDA .....	17

### PLASTİLİNKLƏ YAPMA



7. GÖYQURŞAĞI VƏ GÜNƏŞ .....	19
8. ÇİÇEK VƏ İLBİZ .....	21
9. DOVŞAN VƏ YERKÖKÜ .....	23
10. PANDA VƏ BAMBUK .....	25
11. BALIQ VƏ YOSUNLAR .....	26

### APLİKASIYA



12. TOYUQ, XORUZ, CÜCƏLƏR .....	29
13. MEHRİBAN BAYQUŞLAR .....	31
14. SİÇAN .....	32
15. AÇIQÇA .....	34

### MOZAİKA



16. ÇƏRÇİVƏDƏ ÇİÇƏKLƏR .....	37
17. ALMA AĞACI .....	39

### KAĞIZLA İŞ




18. TARAQQQA .....	41
19. PİŞİK .....	42
20. KİRPI .....	44
21. ŞƏN İPƏKQURDU .....	46
22. PARABÜZƏN .....	47
23. GƏMİ .....	49

### İPLƏRLƏ İŞ



24. GƏLİNCİK .....	51
25. QUŞ .....	53

LAYIHƏ



## GİRİŞ

Texniki tərəqqinin böyük vüsət aldığı, elektron və informasiya texnologiyalarının rolunun artlığı və bazar iqtisadiyyatı şəraitində rəqabətin gündən-günə gücləndiyi müasir dövrdə “Texnologiya” fənni ümumtəhsil məktəbləri şagirdlərinin texnoloji təfəkkürünün inkişafına, onlarda texnoloji bacarıqların formalaşmasına, təhsilin sonrakı mərhələlərində zəruri bilik və bacarıqlara yiyələnmələrinə xidmət edir. Çünkü resursların və informasiyaların insanın maraq və mənafeyinə xidmət etməyə yönəldilməsinin zəruri tələb kimi irəli sürüldüyü bir vaxtda şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnmələri, öz fəaliyyətlərində onlardan məqsədyönlü şəkildə istifadə edə bilmələri mühüm vəzifə kimi meydana çıxır. “Texnologiya”nın bir fənn kimi ümumtəhsil məktəblərində tədris olunması, ilk növbədə, bu zərurətdən irəli gəlir və həyati bacarıqların şagidlərə aşilanması baxımından böyük əhəmiyyət daşıyır.

Müasir dövrdə insan öz texnoloji bacarıqları sayesində universal istehsal sahələrində fəaliyyət göstərə bilməlidir. Məhz ümumtəhsil məktəblərində gələcəyin genişprofilli mütəxəssisinin formalaşdırılmasının ilkin təməli qoyulur.

“Texnologiya” fənninin tədrisi şagirdlərin emal texnologiyalarından müstəqil həyatda istifadə etmələrinə, onlarda yaradıcılıq qabiliyyətinin formalaşdırılmasına, texniki sahələr üzrə təhsillərini davam etdirmələrinə hərtərəfli şərait yaradır. Təlim prosesində şagirdlər texniki fəaliyyət imkanlarını müəyyənləşdirir, problemlərin həlli üçün ideyalar irəli sürür, sadə texnoloji işləri yerinə yetirir və nəticələri qiymətləndirmək imkanı əldə edirlər. Eyni zamanda bu fənnin tədrisi şagirdlərin xarakterinin formalaşdırılmasına, onların mənəvi, intellektual və estetik inkişafına, dövrə uyğun texnoloji bacarıqlar əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmalarına zəmin yaradır.

Texnologiya müəllimlərinin istifadəsinə verilən müəllim üçün vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Texnologiya kurikulumu (I-IV siniflər)” əsasında hazırlanmışdır.

Müəllim üçün vəsaitdə “Texnologiya” fənninin təliminin təşkili üçün ən zəruri praktik materiallar təqdim edilmişdir. Bu fənni tədris edəcək müəllimlərə kömək məqsədilə fəal (interaktiv) təlim metoduna əsaslanan dərs icmalleri vəsaitdə öz əksini tapmışdır.

“Texnologiya” fənni üzrə məzmun standartları əsasında dərslər hazırlanarkən şagirdlərin idraki, informativ-kommunikativ, psixomotor fəaliyyətlərinin inkişafı, habelə zəruri vərdişlərə yiyələnmələri diqqət mərkəzində saxlanılmışdır.

Dərs hər bir müəllimin yaradıcılığının məhsulu olduğu üçün təqdim olunan dərslərə yaradıcı yanaşılmaqla onu zənginləşdirmək və daha maraqlı etmək müəllimin ixtiyarına verilir. Başlıcası, biliklərin şagird tərəfindən müstəqil qazanılmasına imkan və şərait yaratmaq, fəal (interaktiv) təlimin başlıca vəzifələrindən biri olan “öyrənməyi öyrətmək” prinsipinə sadıq qalmaq lazımdır.

## MƏZMUN STANDARTLARI

### I sinfin sonunda şagird:

- Sadə emal texnologiyalarını tanır, emal prosesinə hazırlıq görür, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl etməklə sadə məmulatlar hazırlayır, onları təqdim edir;
- Texnoloji maşınları və texnoloji vasitələri təsnif edir, onları ayrılıqda bir-birindən fərqləndirir;
- Özünəqulluq, bitkilərə qulluq və mədəni davranış qaydalarını sadə formada izah edir;
- Zəruri məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir;
- Sadə əşyaları qrafik təsvir edir.

#### 1. Emal texnologiyaları

##### Şagird:

###### 1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir.

1.1.1. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) sadalayır.

1.1.2. Sadə emal texnologiyalarını fərqləndirir.

1.1.3. Emal vasitələrini sadalayır.

###### 1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.

1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.

1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitəleri seçir.

1.2.3. Məmulatın hazırlanması ardıcılığını müəyyənləşdirir.

1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.

###### 1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.

1.3.1. Məmulatların detallarını hazırlayır.

1.3.2. Detalları birləşdirməklə sadə məmulat (məmulatlar) hazırlayır.

1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.

1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgəfəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.

1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.

1.3.6. Hazırladığı məmulati təqdim edir.

#### 2. Texnika elementləri

##### Şagird:

###### 2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.

2.1.1. Verilmiş təsvirlərdə texnoloji maşınları (nəqliyyat, yük, məişət) və texnoloji vasitələri (əl alətləri, mexaniki alətlər) adlandırır.

2.1.2. Texnoloji maşınları və vasitələri sadalayır.

2.1.3. Məişət texnikalarını sadalayır.

#### 3. Məişət mədəniyyəti

##### Şagird:

###### 3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.

3.1.1. Özünəqulluq və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini sadə formada şərh edir.

3.1.2. Otaq bitkilərinə qulluq qaydalarını şərh edir.

3.1.3. Yemək masası arxasında davranış qaydaları ilə bağlı fikirlərini bildirir.

3.1.4. Müxtəlif təyinatlı (səhər, nahar, şam, çay) yemək süfrələri və onların atributlarını sadalayır.

3.1.5. Səhər süfrəsini tərtib edir.

#### 4. Qrafika

##### Şagird:

###### 4.1. Əşyaları qrafik təsvir edir.

4.1.1. Əşyaların ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.

4.1.2. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə əşyanın tam təsvirini çəkir.

LAYİH

## I sinif üçün “Texnologiya” fənninin illik planlaşdırılması

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Resurslar	Saat
1. Nədən və necə düzəldirik	1.1.1.; 1.1.2.; 1.1.3.; 1.3.4.; 1.3.6.	H-b. 1.1.1.; A-d. 1.2.1., 1.2.3.	Dərslik, ilboyu hazırlanacaq məməlat nümunələrini, məməlatların hazırlanıldığı materialları, istifadə ediləcək alətləri və köməkçi vasitələri öks etdirən şəkillər		1
2. Herbari	1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.3.; 1.3.4.; 1.3.6.	H-b. 1.1.1.; A-d. 1.2.1., 1.2.3.	Dərslik, herbari nümunələri qurudulmuş yarpaqlardan məməlat nümunələri		1
3. Özünəqliliq	3.1.1.; 1.3.5.	A-d. 1.2.1., 1.2.3.	Dərslik, özünəqliliq və sanitariya-gigiyena qaydaları na aid şəkillər		1
4. Otaq bitkiləri	1.1.2.; 1.1.3.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 3.1.2.; 1.3.4.	H-b. 1.1.1.; A-d. 1.2.1., 1.2.3.	Dərslik, otaq bitkilərinə qulluq qaydalarını öks etdirən şəkillər		1
5. Süffərin bezədilməsi	1.2.1.; 1.2.3.; 1.3.3.; 1.3.5.; 3.1.4.; 3.1.5.	A-d. 1.2.1., 1.2.3.	Dərslik, süffərin (səhər, nahar, şam, çay) zəruri ləvazimatları (qasıq, boşqab, çəngəl, bıçaq, fincan, kağız salfet, ədviiyat dəstisi) və onları öks etdirən şəkillər, səhər yeməyi növlərinin şəkilləri		1
6. Yemək masası arxasında	3.1.3.; 1.3.4.; 1.3.6.	A-d. 1.2.1., 1.2.3.	Dərslik, masa arxasında davranış qaydalarını öks etdirən şəkillər		1
7. Götürüşəyi və günəş	1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.	H-b. 1.1.1.; T-i. 2.2.4.	Dərslik, mavi rəngdə karton teməl, altlıq, plastilin, göyqurşağı və günəş şəkilləri		2
8. Çiçək və ilbiz	1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.	H-b. 1.1.1.; T-i. 2.2.4.	Dərslik, çəhrayı rəngdə karton teməl, altlıq, plastilin, plastilin bıçağı, çiçək və ilbizin şəkli		2
9. Dovşan və yerkökü	1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.	H-b. 1.1.1.; T-i. 2.2.4.	Dərslik, plastilin, altlıq, plastilin bıçağı, karandaş, dovşan və yerkökiün şəkli		2

Məişət mədəniyyəti

Plastilinlə yapma

LAYIHƏ

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Resurslar	Saat
	Plastilinlə yapma				
10. Panda və bambuk	1.1.2; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.	H-b. 1.1.1.; T-i. 2.2.4.	Dərslik, altlıq, plastilin, plastilin bıçağı, panda və bambuk şəkli	Dərslik, altlıq, plastilin, plastilin bıçağı, panda və bambuk şəkli	2
11. Balıq və yosunlar	1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.	H-b. 1.1.1.; T-i. 2.2.4.	Dərslik, mavi rəngdə karton təməl, altlıq, plastilin, plastilin bıçağı, balıq və yosunların şəkli	Dərslik, mavi rəngdə karton təməl, altlıq, plastilin, plastilin bıçağı, balıq və yosunların şəkli	2
12. Toyuq, xoruz, ciçəklər	1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.	H-b. 1.1.1.; A-d. 2.2.4.	Dərslik, təməl üçün A4 kağızı və albom vərəqi, su, fırça, rəngli boyaya, narincı və qara rəngdə flomaster, yapışqan, qayçı, önlük, toyuq, xoruz və cüçələri öks etdirən şəkil	Dərslik, təməl üçün A4 kağızı və albom vərəqi, su, fırça, rəngli boyaya, narincı və qara rəngdə flomaster, yapışqan, qayçı, önlük, toyuq, xoruz və cüçələri öks etdirən şəkil	2
13. Mehriban bayquşlar	1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.	H-b. 1.1.1.; T-i. 2.2.4.	Dərslik, göy rəngdə karton təməl, qayçı, yapışqan, qara flomaster və bayqış təsvirləri	Dərslik, göy rəngdə karton təməl, qayçı, yapışqan, qara flomaster və bayqış təsvirləri	1
14. Sığcan	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 4.1.1.; 4.1.2.	H-b. 1.1.1.; T-i. 2.2.4.; A-d. 1.2.1.; 1.2.3.	Dərslik, qurudulmuş yarpaqlar, PVA və kağız yapışqanı, mavi karton təməl, firça, qara flomaster, "Turp", "Tıq-tıq xamim" və ya "Tom və Cen" cizgi filmləri haqqında təsvirlər	Dərslik, qurudulmuş yarpaqlar, PVA və kağız yapışqanı, mavi karton təməl, firça, qara flomaster, "Turp", "Tıq-tıq xamim" və ya "Tom və Cen" cizgi filmləri haqqında təsvirlər	1
15. Açıqça	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 4.1.1.; 4.1.2.	H-b. 1.1.1.; T-i. 2.2.4.; A-d. 1.2.1.; 1.2.3.	Dərslik, rəngli kağız, qayçı, xətkəş, ülgülü xətkəş, karandas, yapışqan, stiker kağızı, hazırlanacaq açıqca nümunəsi	Dərslik, rəngli kağız, qayçı, xətkəş, ülgülü xətkəş, karandas, yapışqan, stiker kağızı, hazırlanacaq açıqca nümunəsi	1
16. Çərçivədə çıçəklər	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 4.1.1.; 4.1.2.	H-b. 1.1.1.; T-i. 2.2.4.; A-d. 1.2.1.; 1.2.3.	Dərslik, rəngli kağız, sarı rəngdə temel, PVA və kağız yapışqanı, firça, karandas, qayçı, stiker kağızı, xətkəş və ülgülü xətkəş, "Çərçivədə çıçəklər" mozaikasının hazır nümunəsi	Dərslik, rəngli kağız, sarı rəngdə temel, PVA və kağız yapışqanı, firça, karandas, qayçı, stiker kağızı, xətkəş və ülgülü xətkəş, "Çərçivədə çıçəklər" mozaikasının hazır nümunəsi	2

LAYIHƏ  
Mozaika

Tədris vahidi	Mövzü	Standart	İnteqrasiya	Resurslar	Saat
Mozaika	17. Alma ağacı	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 4.1.1.; 4.1.2.	H-b. 1.1.1.; T-i. 2.2.4.; A-d. 1.2.1.; 1.2.3.	Dərslik, mavi rəngli karton, təməl, PVA və kağız ya- pisqanı, fırça, qırımız rəngli flomaster, qayçı, su, fırça və rəngli boyası, balqabaq toxumları, “Alma ağacı” mo- zaikasının hazır nümunəsi	1
	18. Taraqqə	1.1.1.; 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.3.; 1.3.4.	H-b. 1.1.1.; T-i. 2.2.4.	Dərslik, rəngli kağız, qara rəngli flomaster, hazır taraqqə nümunəsi	1
	19. Pişik	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 4.1.1.; 4.1.2.	H-b. 1.1.1.	Dərslik, rəngli kağız, qara rəngli flomaster, qayçı və kağızqatlama üsulu ilə hazırlanmış “Pişik” nümunəsi	1
	20. Kirpi	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 4.1.1.; 4.1.2..	H-b. 1.1.1.	Dərslik, rəngli kağız, qayçı, xətkeş, karandaş, PVA və kağız yapışqanı, fırça, qara rəngli flomaster, kağızqatla- ma üsulu ilə hazırlanmış “Kirpi” nümunəsi	1
	21. Şən ipəkqurdu	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 4.1.1.; 4.1.2.	H-b. 1.1.1.	Dərslik, rəngli kağız, xətkeş, yapışqan, karandaş, qara və sarı rəngli flomaster, qayçı, “Şən ipəkqurdu” nümunəsi	2
	22. Parabütən	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 4.1.1.; 4.1.2.	H-b. 1.1.1.; H-b. 1.1.1.	Dərslik, stiker kağızı, qayçı, qara və sarı rəngli flomaster, kağızqatlama üsulu ilə hazırlanmış “Parabütən” nümunəsi	1
	23. Gəmi	1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.	H-b. 1.1.1.	Dərslik, rəngli kağız, xətkeş, karandaş, qayçı, kağızqat- lama üsulu ilə hazırlanmış gəmi və dalğa nümunəsi	1
	24. Gəlincik	1.1.1.; 1.1.3.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H-b. 1.1.1.; A-d. 1.2.1.; T-i. 2.2.4.	Dərslik, müxtəlif rəngli iplər, qayçı, iplərdən hazırlan- mış “Gəlincik” nümunəsi	1
	25. Quş	1.1.1.; 1.1.3.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.	H-b. 1.1.1.; A-d. 1.2.1.; T-i. 2.2.4.	Dərslik, rəngli iplər, qayçı, yapışqan, günəbaxan toxumları, mərci, ipərədən hazırlamış “Quş” nümunəsi	1
Yekun maşğalə					1

LAYİHƏ

## DƏRS 1

**Mövzu:** Nədən və necə düzəldirik

**Standart:** 1.1.1.; 1.1.2.; 1.1.3.; 1.3.4.; 1.3.6.

**Məqsəd:**

1. Ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə kimi emal texnologiyalarını sadalayır.
2. Birləşdirmə, qatlama, kəsmə kimi sadə emal texnologiyalarını fərqləndirir.
3. Emal texnologiyalarını icra edərkən istifadə edilən emal vasitələrini sadalayır.
4. Şagirdlər birgəfəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
5. Tapşırıqlar əsasında təqdimatlar edir.

**İnteqrasiya:** H-b. 1.1.1.; A-d. 1.2.1., 1.2.3.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dərslik, şagirdlərin ilboyu hazırlayacaqları məmulatları, məmulatların hazırlanacağı materialları, məmulatları hazırlamaq üçün istifadə ediləcək alətləri, köməkçi vasitələri əks etdirən şəkillər (hərəsindən 4 ədəd)

### Dərsin gedisi

#### I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə dərsliyin 5-ci səhifəsini açmağı tapşırır və şərti işaretləri göstərərək qeyd edir ki, biz texnologiya dərslərində ilboyu müəllimlə birlikdə oxumağı, müşahidə etməyi, düşünməyi, müzakirə edərək öyrənməyi, fəaliyyət göstərərək tapşırığı yerinə yetirməyi və nəticə çıxarmağı öyrənəcəyik.

Müəllim şagirdlərə müraciət edir:

1. Bizi əhatə edən məmulatlar nədən hazırlanmışdır?
2. Məmulatı hazırlamaq üçün nə etmək lazımdır?
3. Materialları emal etmək üçün nədən istifadə etmək lazımdır?

**Tədqiqat sualı:** *Şəkillərdə gördükünüz məmulatlar: materiallar, emal vasitələri (alətlər) və köməkçi vasitələr hansılardır?*

Şagirdlər sual ətrafında tədqiqat aparırlar.

#### II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri dörd qrupa bölür. Qruplara dərslikdəki I mövzuya uyğun səhifələrlə tanış olmayı tapşırır və hər bir qrupa 3 şəkil (məmulatları, materialları, emal vasitələrini və köməkçi vasitələri əks etdirən şəkillər) paylaysırmışdır.

**I qrup.** Məmulatlar olan şəkli seçin və onların hansı materiallardan hazırlanığını izah edin.

**II qrup.** Materiallar olan şəkli seçin və materialların adını sadalayın.

**III qrup.** Emal vasitələri (alətlər) olan şəkli seçin və alətlərin yerinə yetirdiyi əməliyyatları izah edin.

**IV qrup.** Köməkçi vasitələr olan şəkli seçin və onların hansı məqsədlə istifadə edildiyini söyləyin.

Qruplar tapşırığı icra edirlər.

### ***III mərhələ. Məlumat mübadiləsi***

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

### ***IV mərhələ. Məlumatın müzakirəsi və təşkili***

Müəllim sualları verərək müzakirəni təşkil edir.

#### **Müzakirə sualları:**

1. 6-ci səhifədə nə görürsünüz? (*Biz uşaqların müxtəlif məmulatlar hazırladığını görürük*).
2. Deməli, texnologiya dərslərində biz nə edəcəyik? (*Müxtəlif kiçik məmulatlar hazırlaya-cağıq*).
3. 7-ci səhifədə nə təsvir olunub? (*Müxtəlif materiallар təsvir olunub*).
4. Bu materialların adlarını bilirsinizmi? (*İp, plastilin, təməl (karton), rəngli kağız, stiker kağızı, mərci, müxtəlif toxumlar (balqabaq, günəbaxan), təbiət materialları (yarpaq və budaq)*).
5. Deməli, 6-ci səhifədəki kiçik məmulatlar nədən hazırlanıb? (*Kiçik məmulatlar sadalanan materiallardan hazırlanıb*).
6. Məmulatı hazırlamaq üçün nə etmək lazımdır? (*Materialı emal etmək lazımdır*).
7. 8-ci səhifədə hansı emal vasitələri (alətlər) təsvir olunub? (*Karandaşyonan, karandaş, yapışqan, firça, qayçı, plastilin bıçaqları*).
8. Bunlarla hansı əməliyyatlar yerinə yetirilir? (*Yonma, çəkmə, yapışdırma, rəngləmə, kəsmə, yapma işləri*).
9. Yapışqana alət demək olarmı? (*Yapışqan köməkçi vasitədir*).
10. Texnologiya nədir? (*Məmulat hazırlamaq üçün üsuldur*).

### ***V mərhələ: Nəticə və ümumiləşdirmə***

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirərək bir daha məmulatları hazırlamaq üçün lazım gələn alət və üsullar üzərində dayanır. Qeyd edir ki, məmulat hazırlamaq üçün kəsmək, yapmaq, çəkmək, rəngləmək, yapışdırmaq, yonmaq kimi üsullardan və təbii ki, bu üsulları reallaşdırmaq üçün lazım olan alətlərdən (qayçı, plastilin bıçağı, karandaş, firça, karandaşyonan) istifadə etmək lazımdır.

### ***VI mərhələ: Yaradıcı tətbiqetmə***

Müəllim qruplara tapşırıq verir.

**Tapşırıq:** Evdə istifadə etdiyiniz mebelin hansı materialdan, hansı alətlərlə və hansı əməliyyatlarla hazırlanıldığını söyləyin.

Qruplar tapşırıq haqqında fikirlərini bildirirlər.

### Mövzu: Herbari

**Standart:** 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.3.; 1.3.4.; 1.3.6.

#### Məqsəd:

1. Təbiət materiallarının emalı texnologiyalarını fərqləndirir.
2. Herbari hazırlamaq üçün iş yerini təşkil edir.
3. Herbari hazırlamaq üçün emal vasitələri seçir.
4. Herbarinin hazırlanma ardıcılığını müəyyənləşdirir.
5. Herbarinin hazırlanmasına uyğun emal texnologiyası seçir.
6. Herbarinin hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
7. Birgəfəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
8. Herbarini təqdim edir.

**İnteqrasiya:** H-b. 1.1.1.; A-d. 1.2.1.; 1.2.3.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzikirə, beyin həmləsi

**Resurslar:** Dərslik, herbari nümunələri, qurudulmuş yarpaqlardan məmulat nümunələri

### Dərsin gedişi

#### *I mərhələ: Motivasiya, problemin qoyuluşu*

Stolun üzərindəki qutuları göstərərək sual verir: Sizcə, bu qutular nə üçündür? (*Şagirdlər öz variantlarını söyləyirlər*).

Müəllim qeyd edir ki, bu qutulara materiallar (*qurudulmuş yarpaq və çiçəklər*) yiğilir. Bu materiallardan kiçik məmulatlar hazırlanır.

#### Yardımçı suallar:

1. İlin hansı fəslində ağaclar yarpaqlarını tökür? (*Payız fəslində yarpaqlar tökülmür*).
2. Saralmış yarpaqlardan başqa, təbiətdən daha nə yiğmaq olar? (*Yarpaqlardan başqa, təbiətdən xırda daşlar, çiçəklər, budaqlar toplamaq olar*).

**Tədqiqat suali: Məmulat hazırlamaq üçün təbiətdən hansı materialları əldə etmək olar?**

Sual ətrafında şagirdlər tədqiqat aparır.

**Müəllim üçün məlumat:** Müəllim qeyd edir ki, təbiət materialları mənşeyinə görə 3 qrupa bölünür:

1. Bitki mənşəli materiallar (*yarpaq, çiçək, qoza, budaq, kol və ağaç kökləri və s.*);
2. Heyvan mənşəli materiallar (*yumurta və onun qabığı, dəri, lələk*);
3. Mineral mənşəli materiallar (*daşlar, qum, gil, baliqqulağı və s.*)

Qeyd edilir ki, yarpaqları saxlamaq üçün onları qurutmaq lazımdır. Sonra **herbari** haqqında məlumat verilir. **Herbari** qurudulmuş bitkilər kolleksiyasıdır. Müəllim şagirdlərə yarpaqların qurudulması qaydalarını izah edir.

Təbiət materiallarını topladıqda əməl olunacaq qaydalar haqqında da şagirdlərə məlumat verir.

## **II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri 3 qrupa böлür və dərslikdəki şəkillər və mətnlə tanış olmağı tapşırır. Sonra onlara tapşırıqlar verir.

**I qrupa** bitki mənşəli, **II qrupa** heyvan mənşəli, **III qrupa** mineral mənşəli materialları sadalamağı tapşırır.

## **III mərhələ: Məlumat mübadiləsi**

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir.

## **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə suallar verir.

### **Müzakirə sualları:**

1. Təbiət materialları hansılardır? (*Təbiətdə rast gəldiyimiz materiallar*).
2. Mənşəyinə görə materiallar hansı qruplara bölünür? (*Mənşəyinə görə materiallar 3 qrupa bölünür. Bitki, heyvan və mineral mənşəli materiallar*).
3. Bitki mənşəli materiallar hansılardır? (*Yarpaqlar, güllər. Meyvələr, budaqlar, kol kökləri, ağac qabığı*).
4. Heyvan mənşəli materiallar hansılardır? (*Yumurta qabığı, dəri, yumşaq dəri, lələk və s.*)
5. Mineral mənşəli materiallar hansılardır? (*Daşlar, qum, gil, baliqqulağı və s.*)
6. Herbari nəyə deyilir? (*Qurudulmuş bitki kolleksiyasına herbari deyilir*).

## **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, bir daha təbiət materiallarının növləri və onları yiğdiqdə hansı qaydalara riayət olunması haqqında məlumat verir.

## **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə dərsliyin 11-ci səhifəsindəki tapşırığı yerinə yetirməyi tapşırır. Eləcə də evdə təbiətdən yarpaqlar yiğmağı, onları qurudaraq herbari hazırlamağı tapşırır. Qeyd edir ki, gələcək dərslərin birində onlar qurudulmuş yarpaqlardan məmulat düzəldəcəklər.

## **DƏRS 3**

### **Mövzu: Özünəqulluq**

**Standart:** 3.1.1.; 1.3.5.

### **Məqsəd:**

1. Özünəqulluq və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini sadə şəkildə şərh edir.
2. Gigiyena qaydalarına əməl edir.

**İnteqrasiya:** A-d. 1.2.1., 1.2.3.

**İş forması:** Kiçik qruplarla iş, böyük qruplarla iş

**İş üsulları:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dərslik, özünəqulluq və sanitariya-gigiyena qaydalarına aid şəkillər

### Dərsin gedisi

#### *I mərhələ: Motivasiya, problemin qoyuluşu*

Müəllim şagirdlərə sual verir:

1. Özünəqulluq qaydaları dedikdə nə başa düşürsünüz?
2. Sanitariya-gigiyena qaydaları dedikdə nə başa düşürsünüz?

Şagirdlər müxtəlif variantlar söyləyirlər. Müəllim şagirdlərə dərslikdəki III mövzu ilə tanış olmayı tapşırır.

**Tədqiqat suah: Özünəqulluq və sanitariya-gigiyena qaydaları hansılardır?**

Şagirdlər sual ətrafında tədqiqat aparırlar.

#### *II mərhələ: Tədqiqatın aparılması*

Müəllim şagirdləri 4 qrupa bölür və dərslikdəki materialla tanış olmayı tapşırır, sonra qruplara şəkilləri paylayaraq tapşırıqlar verir:

**I və III qrup.** Özünəqulluq qaydalarına aid şəkilləri seçin və fikrinizi şərh edin.

**II və IV qrup.** Sanitariya-gigiyena qaydalarına aid olan şəkilləri seçin və fikrinizi şərh edin. Qruplar tapşırığı icra edirlər.

#### *III mərhələ: Məlumat mübadiləsi*

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

#### *IV mərhələ: Məlumatın müzakirəsi və təşkili*

##### **Müzakirə sualları:**

1. Özünəqulluq qaydalarına nələr daxildir? (*Özünəqulluq qaydaları sadalanır*).
2. Özünəqulluq qaydalarının əhəmiyyəti nədən ibarətdir? (*Şagirdlər əmək prosesində iştirak etmələri və bir çox işlərdə böyüklərə kömək etmələri haqqında fikirlərini şərh edirlər*).
3. Sanitariya-gigiyena qaydalarına nələr daxildir? (*Sanitariya və gigiyena qaydalarını sadalayırlar*) və xüsusən əllərin yuyulması qaydaları üzərində geniş dayanırlar).
4. Siz sağlamlığını necə qoruyursunuz? (*Sanitariya-gigiyena qaydalarına əməl edirik və qidalanmağa diqqət yetiririk*).

#### *V mərhələ: Nəticə və ümumiləşdirmə*

Müəllim qeyd edir ki, hər bir insan özünəqulluq etməyi və sanitariya-gigiyena qaydalarına əməl etməyi bacarmalıdır. O, şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha özünəqulluq və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini onlara çatdırır.

## **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Sonda müəllim dərsliyin 13-cü səhifəsində verilmiş tapşırığı yerinə yetirməyi şagirdlərə tapşırır.

Qruplar işləri yerinə yetirirlər.

### **DƏRS 4**

#### **Mövzu: Otaq bitkiləri**

**Standart:** 1.1.2.; 1.1.3.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 3.1.2.; 1.3.4.

#### **Məqsəd:**

1. Otaq bitkilərinə qulluq zamanı sadə emal texnologiyalarını fərqləndirir.
2. Otaq bitkilərinə qulluq zamanı emal vasitələrini sadalayır.
3. Otaq bitkilərinə qulluq zamanı uyğun emal vasitələrini seçir.
4. Otaq bitkilərinə qulluq ardıcılığını müəyyənləşdirir.
5. Hər bir otaq bitkisinə uyğun qulluq qaydalarını müəyyənləşdirir.
6. Otaq bitkilərinə qulluq qaydalarını şərh edir.
7. Birgəfəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.

**İnteqrasiya:** H-b. 1.1.1.; A-d. 1.2.1., 1.2.3.

**İş forması:** Böyük qruplarda iş, kiçik qruplarla iş

**İş üsulu:** Müzakirə, beynin həmləsi

**Resurslar:** Otaq bitkilərinə qulluq qaydalarını əks etdirən şəkillər, dərslik

#### **Dərsin gedişi**

#### **I mərhələ: Motivasiya, problemin qoyuluşu**

Müəllim qeyd edir ki, çox vaxt məişətdə, idarələrdə, sinifdə otaq bitkiləri becərilir. Bu bitkilər evləri və otaqları bəzəməklə yanaşı, həm də havanı təmizləyir, oksigenlə zənginləşdirir və mənzilə gözəllik verir. Müəllim sual verir:

1. Sizin evdə hansı otaq bitkiləri var?
2. Hansı otaq bitkilərini tanıyırsınız? (*Variantlar dinlənilir*).

**Tədqiqat sualı:** *Otaq bitkilərinə qulluq qaydaları nədən ibarətdir?*

Şagirdlər sual ətrafında tədqiqat aparırlar.

#### **II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri 4 qrupa bölür və dərslikdəki mətnlə tanış olmağı tapşırır. Sonra suallara cavab verməyi tapşırır.

**I qrup.** Otaq bitkilərinə nə lazımdır?

**II qrup.** Otaq bitkilərinə qulluq edərkən hansı alət və köməkçi vasitələrdən istifadə etmək lazımdır?

**III qrup.** Otaq bitkilərinə qulluq qaydaları hansılardır?

**IV qrup.** Otaq bitkilərinə qulluq edərkən istifadə olunan alət və köməkçi vasitələrlə hansı əməliyyatlar yerinə yetirilir?

### **III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

### **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim şəkillər üzrə suallar əsasında müzakirə təşkil edir.

#### **Müzakirə sualları:**

1. Hansı otaq bitkilərini tanıyırsınız? (*Bənövşə, atırsah, aloe, kaktus və s.*)
2. Otaq bitkiləri nə üçün lazımdır? (*Otaq bitkiləri havanı oksigenlə zənginləşdirmək və gözəllik yaratmaq üçün lazımdır.*)
3. Sinfınızı hansı bitkilər bəzəyir? (*Şagirdlər müxtəlif cavablar verir.*)
4. Otaq bitkilərinə qulluq qaydaları hansılardır? (*Bitkini sulamaq, torpağı yumşaltmaq, onun tozunu almaq, qurumuş yarpaqları kəsmək, otaq bitkilərinə qulluq qaydalarına daxildir.*)
5. Otaq bitkilərinə qulluq etmək üçün hansı alət və vasitələrdən istifadə etmək lazımdır? (*Otaq bitkilərinə qulluq etmək üçün çubuqdan və ya karandaşdan, susəpələyəndən, süngərdən və qayçıdan istifadə etmək lazımdır.*)
6. Otaq bitkilərinə nə lazım olur? (*Otaq bitkilərinə günəş şüası, su, gübrə, yumşaq torpaq və təmizlik lazımdır.*)

### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir, cavabları sistemləşdirir, otaq bitkilərinə qulluq qaydaları, emal vasitələri və emal texnologiyaları üzərində dayanır. Qeyd edir ki, hər bir otaq bitkisinin xüsusiyyətlərinə uyğun qulluq qaydaları tətbiq edilməlidir.

Müəllim qeyd edir ki, otaq bitkilərinə günəş işığı, su, gübrəli yumşaq torpaq və təmizlik lazımdır.

Otaq bitkilərinə qulluq zamanı istifadə olunan emal vasitələrinin adını sadalayır: nazik taxta çubuq və ya karandaş, susəpələyən, süngər və ya əski, firça, qayçı. Yazı taxtasından şəkiləri asaraq otaq bitkilərinə qulluq qaydaları ilə şagirdləri tanış edir.

Qeyd edir ki, ilk növbədə, bitkinin dibinə su töküür. Sonra bitkinin köklərinin hava alması üçün torpağın səthi taxta çubuq və ya karandaş vasitəsilə yumşaldılır. Su susəpələyənlə üstdən yox, yandan töküür. Daha sonra yarpaqların tozu nəm süngər və ya əski ilə silinir.

### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim qruplara tapşırıq verir.

**Tapşırıq.** Dərsliyin 15-ci səhifəsində verilmiş tapşırığı icra edin.

Dərsin sonunda müəllim sinifdə olan otaq bitkilərinə qulluq qaydalarını icra etməyi şagirdlərə tapşırır.

LAYIHƏ

**Mövzu: Süfrənin bəzədilməsi**

**Standart:** 1.2.1.; 1.2.3.; 1.3.3.; 1.3.5.; 3.1.4.; 3.1.5.

**Məqsəd:**

- Səhər süfrəsini hazırlamaq üçün iş yerini təşkil edir.
- Səhər süfrəsinin hazırlanma ardıcılığını müəyyənləşdirir.
- Səhər süfrəsini hazırlamaq üçün tərtibat bacarıqları nümayiş etdirir.
- Səhər süfrəsini hazırladıqda təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
- Müxtəlif təyinatlı (səhər, nahar, şam, çay) yemək süfrələri və onların ləvazimatlarını sadalayır.
- Səhər süfrəsini tərtib edir.

**İnteqrasiya:** A-d. 1.2.1., 1.2.3.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Süfrənin (səhər, nahar, şam, çay) zəruri ləvazimatları (qaşıq, boşqab, çəngəl, bıçaq, fincan, kağız salfet, ədvayıyyat dəsti) və ya onları əks etdirən şəkillər, səhər yeməyi növlərinin şəkilləri, dərslik

**Dərsin gedişi**

**I mərhələ: Motivasiya, problemin qoyuluşu**

Müəllim qeyd edir ki, siz hər gün səhər yeməyi yeyərək məktəbə gəlirsiniz.

**Suallar verir:**

- İnsan nə üçün yemək yeyir? (*Müxtəlif cavablar*).
- Təyinatına görə hansı yemək süfrələrini tanıyırsınız? (*Səhər, günorta, şam, çay süfrələrinin adlarını çəkirlər*).
- Yemək süfrəsinin ləvazimatları hansılardır? (*Müxtəlif cavablar*).

**Tədqiqat sualı:** *Yemək süfrəsinin ləvazimatlarından istifadə edərək masanı səhər yeməyinə necə hazırlamaq olar?*

Şagirdlər sual ətrafında tədqiqat aparırlar.

**II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri dörd qrupa bölür, dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmayı tapşırır. Sonra qruplara tapşırıq verir.

**I və III qrup.** Yemək süfrəsinin ləvazimatları hansılardır?

**II və IV qrup:** Təyinatına görə hansı yemək süfrələrini tanıyırsınız və masanı səhər yeməyinə necə hazırlamaq olar?

Qruplar tapşırığı icra edirlər.

**III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

LAYİH

#### **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir və müzakirəni təşkil edir.

##### **Müzakirə sualları:**

1. Təyinatına görə hansı süfrə növlərini tanıyırsınız? (*Səhər, nahar, şam, çay süfrələrini*).
2. Növündən asılı olmayaraq süfrənin ən əsas ləvazimatları hansılardır? (*Dərin və dayaz boşqablar, çəngəl, qaşıq, bıçaq, içki qabları (stəkan, fincan), ədviyat, salfet kağızı içərisində gül olan güldən*)
3. Səhər yeməyinə masanı hansı ardıcılıqla hazırlayırlar? (*Masaya süfrə salır; boşqabları (dərin və dayaz), yemək ləvazimatlarını, şüşə qabları və salfet kağızını düzür, ədviyat ləvazimati, içərisində gül olan güldən qoyurlar*).
4. Səhər yeməyi menyusunun hansı variantları sizə məlumdur? (*Variantları söyləyirlər*).

#### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və masanın səhər yeməyinə hazırlanması ardıcılılığı üzərində dayanır. Süfrə açmaq – masanın qida qəbuluna hazırlanması və bəzədilməsidir. Qeyd edir ki, təyinatına görə yemək süfrəsinin bir neçə hazırlanma növü vardır: səhər, günorta, şam, çay süfrələri. Hər bir yemək süfrəsinin ayrılıqda öz ləvazimatları (süfrəyə qoyulacaq avadanlıq) vardır. Lakin bütün süfrələrdə boşqab (dərin və dayaz), qaşıq (xörək, çay), çəngəl, bıçaq, ədviyat (duz, istiot, xardal), salfet kağızı, fincan və ya stəkan olmalıdır. Süfrələrin zəruri ləvazimatlarını və ya onların şəkillərini nümayiş etdirir.

Lövhədən şəkilləri asaraq qeyd edir ki, səhər yeməyinə masaya süfrə salır, kətan və ya kağız salfet qoyurlar. Hər bir adama ayrılıqda yemək ləvazimati düzürlər.

Səhər yeməyinə masanın hazırlanması menyudan – yəni masaya veriləcək yeməklərdən asılıdır. Səhər yeməyinə masanı müəyyən ardıcılıqla hazırlayırlar:

- 1) masaya süfrə salırlar;
- 2) boşqabları düzürlər;
- 3) yemək ləvazimatını düzürlər;
- 4) şüşə qabları qoyurlar;
- 5) salfet kağızlarını düzürlər;
- 6) ədviyat ləvazimatını, içərisində gül olan güldəni qoyurlar.

Səhər yeməyinə yemək qablarından kiçik yemək boşqabları – sıyıq, qayğanaq üçün; piroq boşqabları – çörək, bulka, peçenye və digər çörək-bulka məmulatları üçün lazımdır. Masaya mütləq nəlbəkili fincanlar, qənd, duz və istiot qabları verilir.

Əsas yemək ləvazimatına bıçaq, çəngəl və qaşıqlar (xörək və çay) aididir.

Səhər yeməyinə lazımdır: xörək qaşığı – sıyıq üçün; çay qaşığı – stəkanda və ya fincanda verilən isti içkilər (çay, kakao) üçün; çəngəl – qayğanaq və ya sosiska üçün.

Müəllim şagirdləri səhər yeməyi süfrəsinin menyu variantları ilə tanış edir.

#### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim qruplara tapşırıq verir.

**Tapşırıq:** Dərsliyin 17-ci səhifəsində verilmiş şəkil üzərində səhər süfrəsini bəzəyin. Şəkildəki nümunələri uyğun ərzaqlarla birləşdirin.

Şagirdlər tapşırığı icra edirlər.

**LAYIHƏ**

**Mövzu: Yemək masası arxasında**

**Standart:** 1.3.4.; 1.3.6.; 3.1.3.

**Məqsəd:** 1. Yemək masası arxasında davranış qaydaları ilə bağlı fikirlərini bildirir.

2. Birgəfəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.

3. Tapşırıqlar əsasında təqdimat edir.

**İnteqrasiya:** A-d. 1.2.1., 1.2.3.

**İş forması:** Böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Masa arxasında davranış qaydalarını əks etdirən şəkillər, dərslik

**Dərsin gedişi**

**I mərhələ: Motivasiya, problemin qoyuluşu**

Müəllim şagirdlərə sual verir:

1. Siz gün ərzində neçə dəfə qida qəbul edirsiniz? (*Gün ərzində üç dəfə qida qəbul edirik: səhər, günorta və axşam*).
2. Qidanın qəbulu üzrə hansı qaydalar sizə məlumdur? (*Müxtəlif fikirlər səslənir*).
3. Yemək masası arxasında nə etmək olmaz? (*Şagirdlər öz fikirlərini bildirirlər*).

**Tədqiqat sualı:** *Yemək masası arxasında davranış qaydaları nədən ibarətdir?*

Şagirdlər sual ətrafında tədqiqat aparırlar.

**II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri dörd qrupa bölmək, dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmağı tapşırır. Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** Yemək masası arxasında davranış qaydaları ilə bağlı fikrinizi şərh edin.

**II və IV qrup.** Yemək masası arxasında qadağan olunan hərəkətlər haqqında fikrinizi şərh edin.

Qruplar tapşırığı icra edirlər.

**III mərhələ. Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

**IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların cavabını sistemləşdirir və müzakirəni təşkil edir.

**Müzakirə sualları:**

1. Yemək masası arxasına oturmazdan əvvəl nə etmək lazımdır? (*Əlləri sabunla yaxşı yumaq lazımdır*).

2. Yemək masası arxasına necə oturmaq lazımdır? (*Stulu səssiz çəkmək, oturduğandan sonra onu lazımı məsafləyə yaxınlaşdırmaq lazımdır*).

3. Yemək ləvazimatlarından necə istifadə edilməlidir? (*Bıçağı sağ, çəngəli isə sol əldə tutmaq lazımdır*).
4. Salfetdən necə istifadə edilməlidir? (*Salfetlə ağız və əllər silinir, salfet nimçəyə və ya digər qaba qoyulur*).
5. Yeməyi qurtardıqdan sonra nə etmək lazımdır? (*Yeməyi qurtardıqdan sonra onu hazırlayan şəxsə təşəkkür etmək və yeməyin çox ləzzətli olduğunu demək lazımdır*).
6. Yemək masası arxasında nə etmək olmaz? (*Yemək masası arxasında kitab oxumaq, stulda yırğalanmaq, yeməklə, qab-qacaqla, çəngəl-bıçaqla oynamaq, yemək üçün dartinmaq, masaya dirsəklənərək xəyal etmək, tələsə-tələsə yemək, yeyərkən danışmaq olmaz*).

### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin cavablarını sistemləşdirir və əlavə olaraq qeyd edir ki, qida qəbulu zamanı özünü düzgün aparmaq və gözəl yemək bacarığı masa arxasında mədəni davranışın əsasıdır.

Qidanın bağlı ağızla çeynəmək lazımdır. Yemək vaxtı danışmaq olmaz.

Masa arxasına gecikmək olmaz. Hami eyni vaxtda masa arxasına oturmalıdır. Masa arxasına oturduqda stulu səssiz çəkmək, oturduqdan sonra onu iki əllə lazımı məsafləyə yaxınlaşdırmaq lazımdır.

Yemək zamanı mayeni (çayı, meyvə şirəsini və s.-i) ucadan qurtum-qurtum içmək, isti xörəyə üfürmək, boşqabı qaşıqla taqqıldatmaq olmaz.

Ümumi yeməkdən sizə yaxın olan parçanı (tikəni) götürürlər. Əgər yemək masaya çox olmayan miqdarda verilibsə, onun masa arxasında digər oturanlara çatması üçün özünüzə bir qədər az götürmək lazımdır.

Əlləri batırmayan bütün ərzaqlar (çörək, peçenye, suxarı, meyvələr və s.) əllə götürülür.

Çay, qəhvə, kakao fincandan və ya stekandan içilir, əgər qənd və ya şəkər tozu əlavə edilərsə, qaşığı stekanın və ya fincanın kənarlarına toxundurmadan hərəkət etdirmək lazımdır.

Masa arxasından hamının eyni zamanda durması qəbul olunmuşdur. Əgər başqalarından əvvəl durmaq vacibdirsə, böyüklərdən icazə almaq lazımdır. Masa arxasından stulu yerinə səssiz qoyaraq və yeməyə görə təşəkkür edərək dururlar.

### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim dərsliyin 19-cu səhifəsində verilmiş şəkillər əsasında uşaqların nəyi səhv etmələri ilə bağlı fikirlərini dinləyir və qruplara tapşırıq verir.

**I və III qrup.** Şəkillər əsasında yemək masası arxasında qadağan olunanlarla əlaqədar təqdimat hazırlayın.

**II və IV qrup.** Şəkillər əsasında yemək masası arxasında davranış qaydaları ilə əlaqədar təqdimat hazırlayın.

Qruplar dərslikdə verilən və ya yazı taxtasından asılan şəkillərə əsaslanaraq tapşırığı icra edirlər.

## PLASTİLİNŁƏ YAPMA

### DƏRS 7

#### Mövzu: Gøyqurşağı və günəş

**Standart:** 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.

#### Məqsəd:

1. Plastilinlə işlədikdə sadə emal texnologiyalarını fərqləndirir.
2. Gøyqurşağını və günəşini hazırlamaq üçün iş yerini təşkil edir.
3. Gøyqurşağını və günəşini hazırlamaq üçün uyğun emal vasitələri seçir.
4. Gøyqurşağının və günəşin hazırlanması ardıcılılığını müəyyənləşdirir.
5. Gøyqurşağını və günəşini hazırlamaq üçün uyğun emal texnologiyalarını seçir.
6. Gøyqurşağının və günəşin detallarını hazırlayır.
7. Detalları birləşdirməklə gøyqurşağını və günəşini hazırlayır.
8. Gøyqurşağını və günəşini hazırladıqda sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
10. Plastilin bağlardan hazırladığı gøyqurşağı və günəşini təqdim edir.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dörslik, mavi rəngdə karton təməl, altlıq, plastilin, banka qapağı, plastilin bıçağı, gøyqurşağı və günəş şəkli

#### Dərsin gedisi

#### *I mərhələ: Motivasiya, problemin qoyuluşu*

Müəllim şagirdlərə müraciət edir: “Tapmacaları tapın”.

O nədir elə,  
Səmadan baxır,  
Yeddi rəngi var?  
Yandırıb-yaxır.  
Yağış kəsəndən  
Kim ondan qorxsa,  
Sonra o çıخار.  
Tez eynək taxır.

Şagirdlərdən “Gøyqurşağı” və “Günəş” cavabları alındıqdan sonra gøyqurşağı və günəş əks etdirən şəkil yazı taxtasından asılır.

**Tədqiqat sualı:** *Plastilin bağlardan gøyqurşağı və günəş necə hazırlamaq olar?*

Şagirdlər sual ətrafında tədqiqat aparırlar.

## **II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri dörd qrupa bölür, dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmağı onlara tapşırır.

Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** Rəngli kağızlardan göyqurşağının və günəşin rənglərini seçin.

**II və IV qrup.** Təbiət mənzərəsi təsvirindən göyqurşağı və günəşin rənglərini seçin.

## **III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi təqdimat edərək göyqurşağında və günəşdə iştirak edən rənglər haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

## **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun təqdimatına öz fikrini bildirir. O, hər qrupun yerinə yetirdiyi tapşırıqda göyqurşağının və günəşin rəngləri haqqında şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və suallar verir:

### **Müzakirə sualları:**

1. Göyqurşağında və günəşdə neçə rəng var? (*Göyqurşağında yeddi və günəşdə bir rəng var*).
2. Bu rənglər göyqurşağında hansı ardıcılıqla düzülüb? (*Qırmızı, narinci, sari, yaşıl, mavi, göy, bənövşəyi*).
3. Təməl olaraq hansı materialı seçmək olar? (*Təməl olaraq mavi kartonu seçmək lazımdır*).
4. Günəş hansı rəngdədir? (*Günəş sari rəngdədir*).
5. Təməl nə üçün qalın olmalıdır? (*Nazik kağız təməl üzərinə plastilini yapışdırıldıqda o əyilir, karton isə əyilmir*).

## **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, plastilindən göyqurşağının və günəşin hazırlanması ardıcılılığı üzərində dayanır.

Müəllim plastilinlə iş zamanı şagirdlərə gigiyena qaydalarına riayət etmələri haqqında məlumat verir.

## **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Plastilin bağlardan mavi rəngli karton üzərində göyqurşağı və günəş fiqurlarını hazırlayıın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

**Mövzu: Çiçək və ilbiz**

**Standart:** 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.

**Məqsəd:**

1. Plastilinlə işlədikdə sadə emal texnologiyalarını fərqləndirir.
2. Ciçək və ilbizi hazırlamaq üçün iş yerini təşkil edir.
3. Ciçək və ilbizi hazırlamaq üçün uyğun emal vasitələri seçir.
4. Ciçək və ilbizin hazırlanması ardıcılılığını müəyyənləşdirir.
5. Ciçək və ilbizi hazırlamaq üçün uyğun emal texnologiyalarını seçir.
6. Ciçək və ilbizin detallarını hazırlayır.
7. Detalları birləşdirməklə ciçək və ilbizi hazırlayır.
8. Ciçək və ilbizi hazırladıqda sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
10. Plastilin bağlardan hazırladığı ciçək və ilbiz fiqurlarını təqdim edir.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dərslik, çəhrayı rəngdə karton təməl, altlıq, plastilin, plastilin bıçağı, ciçək və ilbizin şəkli

**Dərsin gedişi**

**I mərhələ: Motivasiya, problemin qoyuluşu**

Müəllim şagirdlərə müraciət edir: “Tapmacaları tapın”.

Çəməndə açar,  
Dibçekdə açar.  
Olduğu yerə  
Xoş ətir saçar.

Burma-burma evciyi  
Kürəyində daşıyır.  
Bu evciyin içində  
O, çox xoşbəxt yaşıyır.

Şagirdlərdən “Ciçək” və “İlbiz” cavabları alındıqdan sonra ciçək və ilbizi əks etdirən şəkil yazı taxtasından asılır.

**Tədqiqat sualı:** *Plastilin bağlardan ciçək və ilbizi necə hazırlamaq olar?*

Şagirdlər sual ətrafında tədqiqat aparırlar.

**II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri dörd qrupa bölür, dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmağı onlara tapşırır.

Sonra qruplara tapşırıqlar verir.

LAYİHƏ

**I və III qrup.** Çiçəklərin hansı rəngdə plastilindən və neçə hissədən ibarət olmasını müəy-yənləşdirin.

**II və IV qrup.** İlbizin hansı rəngdə plastilindən və neçə hissədən ibarət olmasını müəy-yənləşdirin.

### **III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi təqdimat edərək çiçək və ilbizdə iştirak edən rənglər, onların neçə hissədən ibarət olması haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

### **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun təqdimatına öz fikrini bildirir. O, hər qrupun yerinə yetirdiyi tapşırıqda çiçək və ilbizin rəngləri, onların neçə hissədən ibarət olması haqqında şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və suallar verir:

#### **Müzakirə sualları:**

1. Çiçəklər hansı rəngdə plastilin bağlardan hazırlanmışdır? (*Çiçəklər sarı, qırmızı, narinci, çəhrayı, bənövşəyi, mavi və yaşıl rəngli plastilin bağlardan hazırlanmışdır*).
2. Hər bir çiçək neçə hissədən ibarətdir? (*Hər bir çiçək qönçə və gövdə olmaqla iki hissədən ibarətdir*).
3. Çiçəklərin qönçələri neçə bağdan hazırlanmışdır? (*Çiçəklərin qönçələri iki bağdan hazırlanmışdır*).
4. İlbiz neçə rəngdə plastilindən hazırlanmışdır? (*İlbiz beş rəngdə (mavi, narinci, ağ, qara və qırmızı) plastilindən hazırlanmışdır*).
5. İlbiz fiquru neçə hissədən ibarətdir? (*İlbiz fiquru beş hissədən ibarətdir*).

### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, plastilindən çiçək və ilbiz fiqurlarının hazırlanması ardıcılılığı üzərində dayanır.

Müəllim plastilinlə iş zamanı şagirdlərə gigiyena qaydalarına riayət etmələri haqqında məlumat verir.

### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Plastilin bağlardan çəhrayı rəngli karton təməl üzərində çiçək və ilbiz fiqurlarını hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

**Mövzu: Dovşan və yerkökü**

**Standart:** 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.

**Məqsəd:**

1. Plastilinlə işlədikdə sadə emal texnologiyalarını fərqləndirir.
2. Dovşan və yerkökü hazırlamaq üçün iş yerini təşkil edir.
3. Dovşan və yerkökü hazırlamaq üçün uyğun emal vasitələri seçir.
4. Dovşanın və yerkökünün hazırlanması ardıcılığını müəyyənləşdirir.
5. Dovşan və yerkökü hazırlamaq üçün uyğun emal texnologiyalarını seçir.
6. Dovşanın və yerkökünün detallarını hazırlayır.
7. Detalları birləşdirməklə dovşanı və yerkökünü hazırlayır.
8. Dovşanı və yerkökünü hazırladıqda sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
10. Plastilindən hazırladığı dovşanı və yerkökünü təqdim edir.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dərslik, plastilin, altlıq, plastilin bıçağı, karandaş, dovşan və yerkökünün şəkli

**Dərsin gedişi**

**I mərhələ: Motivasiya, problemin qoyuluşu**

Müəllim şagirdlərə müraciət edir: “Tapmacaları tapın”.

Sürətlə qaçan  
Kimdir, yaxşı bax!  
O, həm qoçaqdır,  
Həm də ki, qorxaq.

Dovşanlar yaman  
Sevirlər onu.  
Əynində vardır  
Narıncı donu.

Şagirdlərdən “Dovşan” və “Yerkökü” cavabları alındıqdan sonra dovşanı və yerkökünü əks etdirən şəkil yazı taxtasından asılır.

**Tədqiqat sualı:** *Plastilin bağlardan dovşan və yerkökünü necə hazırlamaq olar?*

Şagirdlər sual ətrafında tədqiqatlar aparır.

## ***II mərhələ: Tədqiqatın aparılması***

Müəllim şagirdləri dörd qrupa bölür, dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmayı onlara tapşırır.

Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** Dovşanın şəklini nəzərdən keçirin və onun neçə hissədən ibarət olmasını müəyyənləşdirin.

**II və IV qrup.** Yerkökünün hansı rəngdə plastilindən və neçə hissədən ibarət olmasını müəyyənləşdirin.

## ***III mərhələ: Məlumat mübadiləsi***

Hər qrupun nümayəndəsi təqdimat edərək dovşanda və yerkökündə iştirak edən rənglər, onların neçə hissədən ibarət olması haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

## ***IV mərhələ: Məlumatın müzakirəsi və təşkili***

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun təqdimatına öz fikrini bildirir. O, hər qrupun yerinə yetirdiyi tapşırıqda dovşanın və yerkökünün rəngləri, onların neçə hissədən ibarət olması haqqında şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və suallar verir:

### **Müzakirə sualları:**

1. Dovşan hansı rəngdə plastilindən hazırlanmışdır? (*Dovşan bənövşəyi rəngdə plastilindən hazırlanmışdır*).
2. Dovşan fiquru neçə hissədən ibarətdir? (*Dovşan on iki hissədən ibarətdir*).
3. Yerköyü hansı rəngdə olan plastilindən hazırlanmışdır? (*Yerköyü narıncı və yaşıl rəngdə olan plastilindən hazırlanmışdır*).
4. Yerköyü neçə hissədən ibarətdir? (*Yerköyü iki hissədən ibarətdir: gövdə və yarpaqlar*).

## ***V mərhələ: Nəticə və ümumiləşdirmə***

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, plastilindən dovşan və yerkökünün hazırlanması ardıcılılığı üzərində dayanır. Həmçinin müəllim plastilinlə iş zamanı şagirdlərə gigiyenə qaydalarına riayət etmələri haqqında məlumat verir.

## ***VI mərhələ: Yaradıcı tətbiqetmə***

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Bənövşəyi və qara rəngdə olan plastilindən dovşan, narıncı və yaşıl rəngdə olan plastilindən yerköyü fiqurlarını hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

**Mövzu: Panda və bambuk**

**Standart:** 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.

**Məqsəd:**

1. Plastilinlə işlədikdə sadə emal texnologiyalarını fərqləndirir.
2. Panda və bambuku hazırlamaq üçün iş yerini təşkil edir.
3. Panda və bambuku hazırlamaq üçün uyğun emal vasitələri seçir.
4. Panda və bambukun hazırlanması ardıcılığını müəyyənləşdirir.
5. Pandanı və bambuku hazırlamaq üçün uyğun emal texnologiyalarını seçir.
6. Pandanın və bambukun detallarını hazırlayır.
7. Detalları birləşdirməklə pandanı və bambuku hazırlayır.
8. Pandanı və bambuku hazırladıqda sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
10. Plastilindən hazırladığı pandanı və bambuku təqdim edir.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dərslik, altlıq, plastilin dəsti, plastilin bıçağı, panda və bambuk şəkli

**Dərsin gedişi**

**I mərhələ: Motivasiya, problemin qoyuluşu**

Müəllim şagirdlərə müraciət edir: “Tapmacaları tapın”.

Orada kim var?  
Tuk, tuk, tuk, tuk, tuk.  
O kimdir, yeyir  
Yepyekə bambuk?

Panda üçün o  
Həm nahar, həm şam.  
Yeyib ləzzətlə  
Yatır hər axşam.

Şagirdlərdən “Panda” və “Bambuk” cavabları alındıqdan sonra panda və bambuku əks etdirən şəkil yazı taxtasından asılır.

**Tədqiqat sualı:** *Plastilin bağlardan pandanı və bambuku necə hazırlamaq olar?*

Şagirdlər sual ətrafında tədqiqat aparır.

## ***II mərhələ: Tədqiqatın aparılması***

Müəllim şagirdləri dörd qrupa bölür, dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmağı onlara tapşırır.

Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** Pandanın hansı rəngdə plastilindən hazırlanması və neçə hissədən ibarət olması haqqında fikrinizi bildirin.

**II və IV qrup.** Bambukun hansı rəngdə plastilindən hazırlanması və neçə hissədən ibarət olması haqqında fikrinizi bildirin.

## ***III mərhələ: Məlumat mübadiləsi***

Hər qrupun nümayəndəsi təqdimat edərək panda və bambukda iştirak edən rənglər haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

## ***IV mərhələ: Məlumatın müzakirəsi və təşkili***

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun təqdimatına öz fikrini bildirir. O, hər qrupun yerinə yetirdiyi tapşırıqda pandanın və bambukun rəngləri haqqında şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və suallar verir:

### **Müzakirə sualları:**

1. Panda hansı rəngdə plastilindən hazırlanmışdır? (*Panda iki rəngdə (ağ və qara) plastilindən hazırlanmışdır*).
2. Panda neçə hissədən ibarətdir? (*Panda on üç hissədən ibarətdir*).
3. Pandanın başı neçə hissə plastilindən formalasdırılmışdır? (*Pandanın başı doqquz hissə plastilindən formalasdırılmışdır*).
4. Bambuk hansı rəngdə plastilindən hazırlanmışdır? (*Bambuk yaşıl rəngdə plastilindən hazırlanmışdır*).
5. Bambuk neçə hissədən ibarətdir? (*Bambuk beş hissədən (qalın və nazik budaqdan, üç yarpaqdan) ibarətdir*).

## ***V mərhələ: Nəticə və ümumiləşdirmə***

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, plastilindən panda və bambukun hazırlanması ardıcılılığı üzərində dayanır.

Müəllim plastilinlə iş zamanı şagirdlərə gigiyena qaydalarına riayət etmələrini tövsiyə edir.

## ***VI mərhələ: Yaradıcı tətbiqetmə***

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Plastilindən panda və bambuk fiqurlarını hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

### Mövzu: Balıq və yosunlar

**Standart:** 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.

#### Məqsəd:

1. Plastilinlə işlədikdə sadə emal texnologiyalarını fərqləndirir.
2. Balıq və yosunları hazırlamaq üçün iş yerini təşkil edir.
3. Balıq və yosunları hazırlamaq üçün uyğun emal vasitələri seçir.
4. Balıq və yosunların hazırlanması ardıcılılığını müəyyənləşdirir.
5. Balıq və yosunları hazırlamaq üçün uyğun emal texnologiyalarını seçir.
6. Balığın və yosunların detallarını hazırlayır.
7. Detalları birləşdirməklə balığı və yosunları hazırlayır.
8. Balığı və yosunları hazırladıqda sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
10. Plastilindən hazırladığı balığı və yosunları təqdim edir.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beynin həmləsi

**Resursslər:** Dərslik, mavi rəngdə karton təməl, altlıq, plastilin dəsti, plastilin bıçağı, balıq və yosunların şəkli

### Dərsin gedişi

#### I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir: “Tapmacaları tapın”.

Nə gəmidi, nə qayıq,  
Üzür sular boyunca.  
Nə dincəlir, nə durur,  
Nə də yatır doyunca.

Dəniz dibinin  
Bitkisidir o.  
Dörd bir tərəfi  
Ləpələnən su.

Şagirdlərdən “Balıq” və “Yosun” cavabları alındıqdan sonra balığı və yosunları əks etdirən şəkil yazı taxtasından asılır.

**Tədqiqat sualı: Plastilindən balıq və yosunları necə hazırlamaq olar?**

Şagirdlər sual ətrafında tədqiqat aparır.

#### II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri dörd qrupa bölür, dərslikdəki mövzunun mətni və səkilləri ilə tanış olmağı onlara tapşırır.

LAYIHƏ

Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** Balığın hansı rəngdə plastilindən hazırlanması və neçə hissədən ibarət olması haqqında fikrinizi bildirin.

**II və IV qrup.** Yosun və daşların hansı rəngdə plastilindən hazırlanması və onların neçə hissədən ibarət olması haqqında fikrinizi bildirin.

### ***III mərhələ: Məlumat mübadiləsi***

Hər qrupun nümayəndəsi təqdimat edərək balıq, yosun və daşlarda iştirak edən rənglər haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

### ***IV mərhələ: Məlumatın müzakirəsi və təşkili***

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun təqdimatına öz fikrini bildirir. O, hər qrupun yerinə yetirdiyi tapşırıqda balıq, yosun və daşların rəngləri haqqında şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və suallar verir:

#### **Müzakirə sualları:**

1. Balıq hansı rəngdə olan plastilinlərdən hazırlanmışdır? (*Balıq sarı, bənövşəyi, qırmızı, ağ, narinci, çəhrayı, yaşıl, göy və qara rəngli plastilinlərdən hazırlanmışdır*).
2. Balığı düzəltmək üçün neçə hissə plastilindən istifadə edilmişdir? (*Balığı düzəltmək üçün on altı hissə plastilindən istifadə edilmişdir*).
3. Yosunlar hansı rəngdədir və neçə hissə plastilindən hazırlanmışdır? (*Yosunlar yaşıl rəngdə olan altı hissə plastilindən hazırlanmışdır*).
4. Daşlar hansı rəngdə plastilindəndir? (*Daşlar tünd bənövşəyi, narinci, qəhvəyi, ağ, yaşıl, qırmızı və qara rəngdə plastilindən hazırlanmışdır*).
5. Daşların və hava qabarcıqlarının sayı nə qədərdir və qabarcıqlar hansı rəngdə plastilindən hazırlanmışdır? (*Daşların sayı 19, qabarcıqların sayı 13-dür və onlar ağ rəngli plastilindən hazırlanmışdır*).

### ***V mərhələ: Nəticə və ümumiləşdirmə***

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, plastilindən balıq, yosunlar və daşların hazırlanması ardıcılılığı üzərində dayanır.

Müəllim plastilinlə iş zamanı şagirdlərə gigiyena qaydalarına riayət etmələri haqqında məlumat verir və onları yerinə yetirməyi tövsiyə edir.

### ***VI mərhələ: Yaradıcı tətbiqetmə***

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Plastilindən mavi rəngli karton təməl üzərində balıq, yosunlar və daşlar fiqurlarını hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

## APLİKASIYA

### DƏRS 12

**Mövzu: Toyuq, xoruz, cüçələr**

**Standart:** 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.

**Məqsəd:**

1. Rəngli boyalar ilə işlədikdə sadə emal texnologiyalarını fərqləndirir.
2. “Toyuq, xoruz, cüçələr” aplikasiyasını hazırlamaq üçün iş yerini təşkil edir.
3. “Toyuq, xoruz, cüçələr” aplikasiyasını hazırlamaq üçün uyğun emal vasitələri seçir.
4. “Toyuq, xoruz, cüçələr” aplikasiyasının hazırlanması ardıcılılığını müəyyənləşdirir.
5. “Toyuq, xoruz, cüçələr” aplikasiyasını hazırlamaq üçün uyğun emal texnologiyalarını seçir.
6. “Toyuq, xoruz, cüçələr” aplikasiyasının detallarını hazırlayır.
7. Detalları birləşdirməklə “Toyuq, xoruz, cüçələr” aplikasiyasını hazırlayır.
8. “Toyuq, xoruz, cüçələr” aplikasiyasını hazırladıqda sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Qayçı, yapışqan və boyalar ilə işlədikdə təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
10. Hazırladığı “Toyuq, xoruz, cüçələr” aplikasiyasını təqdim edir.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dərslik, təməl üçün A4 kağızı və albom vərəqi, su, firça və rəngli boyalar, narincı və qara rəngdə flomaster, yapışqan, qayçı, önlük, toyuq, xoruz və cüçələri əks etdirən şəkil

#### Dərsin gedişi

#### *I mərhələ: Motivasiya, problemin qoyuluşu*

Müəllim şagirdlərə müraciət edir: “Tapmacaları tapın”.

Su içib başlarını  
Göyə tutarlar onlar.  
Gündüz buğda dənləyər,  
Gecə yatarlar onlar.

Yumurtadan çıxıbdır  
Hamısı bir gecədə.  
Ay aman, bir-birinə  
Bənzəyirlər necə də.

Şagirdlərdən “Toyuq, xoruz” və “Cüçələr” cavabları alındıqdan sonra toyuq, xoruz və cüçələri əks etdirən şəkil yazı taxtasından asılır.

**Tədqiqat suali: *Kağız və rəngli boyalardan istifadə edərək toyuq, xoruz və cüçələr aplikasiyasını necə hazırlanmaq olar?***

Şagirdlər sual ətrafında tədqiqat aparır.

**II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri dörd qrupa bölür, dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmayı onlara tapşırır.

Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** Toyuq və xoruzda hansı rənglərin iştirak etdiyini bildirin və onların hazırlanma ardıcılığını şərh edin.

**II və IV qrup.** Cüçələrin rəngini və sayını bildirin və onların hazırlanma ardıcılığını şərh edin.

**III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi təqdimat edərək “Toyuq, xoruz, cüçələr” aplikasiyasının hazırlanmasında lazımlı olan rənglər haqqında məlumat verir və onların hazırlanması ardıcılığını şərh edirlər. Müəllim qrupların təqdimatını dinləyir.

**IV mərhələ: Məlumatın müzakirəsi və təskili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun təqdimatına öz fikrini bildirir. O, hər qrupun yerinə yetirdiyi tapşırıqda toyuq, xoruz və cüçələrin və onların hazırlanması ardıcılığı haqqında şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və suallar verir:

**Müzakirə sualları:**

1. Toyuq və xoruzun hazırlanmasında hansı rənglərdən istifadə edilmişdir? (*Toyuq və xoruzun hazırlanmasında sarı, narinci, qırmızı, çəhrayı, yaşıl, bənövşəyi, göy, ağ və qara rənglərdən istifadə edilmişdir*).
2. Toyuq və xoruzun başı və ayaqları necə formalasdırılmışdır? (*Toyuq və xoruzun başı dərsliyin 61-ci səhifəsində verilmiş hazır nümunələrin kəsilrək yapışdırılması ilə, dimdik və ayaqları isə narinci rəngdə flomasterlə çəkilrək formalasdırılmışdır*).
3. Aplikasiyada neçə sayda cüçə iştirak edir və onlar hansı rəngdə boyadan hazırlanmışdır? (*Aplikasiyada 6 cüçə iştirak edir və onlar sarı rəngdə boyadan hazırlanmışdır*).
4. Cüçələrin son görünüşü necə formalasdırılır? (*Cüçələrin son görünüşü qara flomasterlə formalasdırılır: dimdik, göz, quyruq, ayaqlar və qanad çəkilir*).

**V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, “Toyuq, xoruz, cüçələr” aplikasiyasının hazırlanması ardıcılılığı üzərində dayanır, qayçı, boya və yapışqanla işlədikdə təhlükəsizlik və gigiyena qaydalarına riayət etmələrini tövsiyə edir.

**VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** “Toyuq, xoruz, cüçələr” aplikasiyasını hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

LAYİHƏ

### Mövzu: Mehriban bayquşlar

**Standart:** 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.

#### Məqsəd:

1. Kağızla işlədikdə sadə emal texnologiyalarını fərqləndirir.
2. “Mehriban bayquşlar” aplikasiyasını hazırlamaq üçün iş yerini təşkil edir.
3. “Mehriban bayquşlar” aplikasiyasını hazırlamaq üçün uyğun emal vasitələri seçir.
4. “Mehriban bayquşlar” aplikasiyasının hazırlanması ardıcılığını müəyyənləşdirir.
5. “Mehriban bayquşlar” aplikasiyasını hazırlamaq üçün uyğun emal texnologiyalarını seçir.
6. “Mehriban bayquşlar” aplikasiyasının detallarını hazırlayır.
7. Detalları birləşdirməklə mehriban bayquşlar aplikasiyasını hazırlayır.
8. Mehriban bayquşlar aplikasiyasını hazırladıqda sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Qayçı və yapışqanla işlədikdə təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
10. Kağızdan hazırladığı mehriban bayquşlar aplikasiyasını təqdim edir.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beynin həmləsi

**Resurslar:** Dərslik, göy rəngdə karton təməl, qayçı, yapışqan, qara flomaster və bayquş təsvirləri

#### Dərsin gedisi

#### I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Gündüz yatar yuvasında,  
Ova çıxar gecələr.  
Yumru, girdə gözlərindən  
Qaçmaz xırda cüçülər.

Şagirdlərdən “Bayquş” cavabı alındıqdan sonra “Mehriban bayquşları” əks etdirən şəkil yazı taxtasından asılır.

**Tədqiqat sualı:** Rəngli kağızlardan “Mehriban bayquşlar” aplikasiyasını necə hazırlamaq olar?

Şagirdlər sual ətrafında tədqiqat aparır.

#### II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri dörd qrupa bölür, dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmağı onlara tapşırır.

Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** “Mehriban bayquşlar” aplikasiyasında ana bayquş neçə hissədən ibarətdir və onun hansı ardıcılıqla hazırlanması haqqında fikirlərinizi bildirin.

**II və IV qrup.** “Mehriban bayquşlar” aplikasiyasında bala bayquş neçə hissədən ibarətdir və onun hansı ardıcılıqla hazırlanması haqqında fikirlərinizi bildirin.

LAYIHƏ

### **III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi təqdimat edərək “Mehriban bayquşlar” aplikasiyasında iştirak edən bayquşların neçə hissədən ibarət olması və onların hansı ardıcılıqla hazırlanması haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

### **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun təqdimatına öz fikrini bildirir. O, hər qrupun yerinə yetirdiyi tapşırıqda bayquşların neçə hissədən ibarət olması və onların hazırlanması ardıcılılığı haqqında şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və suallar verir:

#### **Müzakirə sualları:**

1. “Mehriban bayquşlar” aplikasiyasında ana bayquş hansı rəngdə olan hissələrdən hazırlanmışdır? (*Ana bayquş, bənövşəyi, tünd qəhvəyi, sarı hissələrdən hazırlanmışdır*).
2. Bala bayquş hansı rəngdə olan hissələrdən hazırlanmışdır? (*Bala bayquş açıq qəhvəyi, çəhrayı və sarı rəngdə olan hissələrdən hazırlanmışdır*).
3. Ana və bala bayquşun hər biri neçə hissədən ibarətdir? (*Ana və bala bayquşun hər biri üç hissədən (gövdə, qanad və dimdikdən ibarətdir)*).
4. Bayquşların gözləri və ayaqları necə formalasdırılmışdır? (*Bayquşların gözləri və ayaqları qara rəngdə olan flomasterlə çəkilir*).

### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, dərsliyin 61-ci səhifəsində verilmiş nümunələr əsasında “Mehriban bayquşlar” aplikasiyasının hazırlanması ardıcılılığı üzərində dayanır, qayçı və yapışqanla işlədikdə təhlükəsizlik və gigiyena qaydalarına riayət etmələrini tövsiyə edir.

### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Dərsliyin 61-ci səhifəsində verilmiş nümunələrdən istifadə edərək göy rəngli karton təməl üzərində “Mehriban bayquşlar” aplikasiyasını hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

**DƏRS 14**

#### **Mövzu: Siçan**

**Standart:** 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 4.1.1.; 4.1.2.

#### **Məqsəd:**

1. Yarpaqlardan “Siçan” aplikasiyasını hazırlamaq üçün iş yerini təşkil edir.
2. “Siçan” aplikasiyasını hazırlamaq üçün emal vasitələri seçir.
3. “Siçan” aplikasiyasının hazırlanması ardıcılığını müəyyənləşdirir.
4. “Siçan” aplikasiyasını hazırlamaq üçün uyğun emal texnologiyaları seçir.

**LAYİH**

5. Dörsliyin 63-cü səhifəsində verilmiş siçanın tam təsvirini kəsərək mavi təmələ birləşdirir.
6. Yarpaqlardan “Siçan” aplikasiyasının detallarını hazırlayır.
7. Detalları kəsilmiş nümunəyə yapışdırmaqla “Siçan” aplikasiyasını hazırlayır.
8. Flomasterlə siçanın ayrı-ayrı hissələrinin (göz, burun, bığ, quyruq) qrafik təsvirini çəkir.
9. Tərtibat bacarıqları nümayiş etdirir.
10. Birgəfəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
11. Qayçı və yapışqanla iş zamanı təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.; A-d. 1.2.1.; 1.2.3.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dərslik, qurudulmuş yarpaqlar, PVA və kağız yapışqanı, mavi rəngli karton təməl, firça, qara flomaster, “Turp”, “Tıq-tıq xanım” nağılları və ya “Tom və Cəri” cizgi filmi haqqında təsvirlər

### Dərsin gedişi

#### *I mərhələ: Motivasiya, problemin qoyuluşu*

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Quyruğu sanki  
Napnazik bir sap.  
Pişikdən qorxan  
Kimdir, axtar tap.

Şagirdlər bu tapmacanın cavabının “Siçan” olduğunu söylədikdən sonra müəllim siçanların baş qəhrəman olduğu nağıllar və cizgi filmlərinin təsvirlərini, onların yarpaqlardan hazırlanmış “Siçan” aplikasiyasının hazır nümunəsini yazı taxtasından asır.

**Tədqiqat sualı:** *Qurudulmuş yarpaqlardan istifadə edərək “Siçan” aplikasiyasını necə hazırlamaq olar?*

Şagirdlər sual ətrafında tədqiqat aparırlar.

#### *II mərhələ: Tədqiqatın aparılması*

Müəllim şagirdləri dörd qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmayı onlara tapşırır. Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** “Siçan” aplikasiyası necə hissədən ibarətdir və onun hazırlanma ardıcılığını şərh edin.

**II və IV qrup.** “Siçan” aplikasiyasının hazırlanma ardıcılığını şərh edin və sonda onun cizgilərinin və quyruğunun necə formalasdırılması haqqında fikrinizi bildirin. Qruplar tapşırığı icra edirlər.

#### *III mərhələ: Məlumat mübadiləsi*

Hər qrupun nümayəndəsi də təqdimatında uyğun olaraq “Siçan” aplikasiyasının hazırlanması ardıcılılığı, siçanın necə hissədən ibarət olması və onun cizgilərinin və quyruğunun formalasdırılması haqqında məlumat verir.

Müəllim qrupların təqdimatını dinləyir.

LAYIHƏ

#### **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bildirir. O hər qrupun yerinə yetirdiyi tapşırıqda “Siçan” aplikasiyasının neçə hissədən ibarət olmasına, siçanın cizgilərinin və quyruğunun necə formalasdırılmasına və ümumiyyətlə, aplikasiyanın hazırlanma ardıcılığına aid şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və aşağıdakı sualları verir.

##### **Müzakirə sualları:**

1. Siçan hansı hissələrdən ibarətdir? (*Siçan baş və gövdədən ibarətdir*).
2. Aplikasiyada siçan neçə yarpaqdan hazırlanmışdır? (*Siçan səkkiz yarpaqdan hazırlanmışdır*).
3. Siçanın cizgiləri və quyruğu necə formalasdırılmışdır? (*Siçanın cizgiləri və quyruğu qara rəngli flomasterin köməyi ilə formalasdırılmışdır*).
4. “Siçan” aplikasiyasının hazırlanmasında hansı resurslardan istifadə edilmişdir? (*Siçan aplikasiyasının hazırlanmasında dərsliyin sonunda verilmiş hazır nümunədən (ülgündən), mavi rəngli karton təməldən, qara flomasterdən, yapışqanlardan, firçadan, qayçıdan, qurudulmuş yarpaqlardan istifadə edilmişdir*).

#### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, “Siçan” aplikasiyasını hazırladıqdə dərsliyin 63-cü səhifəsində verilən nümunədən (ülgündən) istifadə etməyi tapşıraraq bir daha aplikasiyanın, hazırlanma ardıcılığı haqqında fikirlər üzərində dayanır. Qayçı və yapışqanla işlədikdə təhlükəsizlik və gigiyena qaydalarına riayət etmələrini onların yadına salır.

#### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Nümunədən (ülgündən) istifadə edərək “Siçan” aplikasiyasını hazırlayın.  
Şagirdlər tapşırığı yerinə yetirirlər.

**DƏRS 15**

##### **Mövzu: Açıqça**

**Standart:** 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 4.1.1.; 4.1.2.

##### **Məqsəd:**

1. Rəngli kağızlardan “Açıqça” aplikasiyasını hazırlamaq üçün iş yerini təşkil edir.
2. “Açıqça” aplikasiyasını hazırlamaq üçün emal vasitələri seçilir.
3. “Açıqça” aplikasiyasının hazırlanması ardıcılığını müəyyənləşdirir.
4. “Açıqça” aplikasiyasını hazırlamaq üçün uyğun emal texnologiyaları seçilir.
5. Rəngli kağızlardan “Açıqça” aplikasiyasının detallarını hazırlayırlar.
6. Detalları yapışdıraraq birləşdirməklə “Açıqça” aplikasiyasını hazırlayırlar.
7. Karandaşla “Açıqça”nın ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.

8. Tərtibat bacarıqları nümayiş etdirir.
9. Birgəfəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
10. Qayçı və yapışqanla iş zamanı təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
11. Çəkilmiş ayrı-ayrı çiçəkləri birləşdirməklə aplikasiyanı hazırlayır.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.; A-d. 1.2.1.; 1.2.3.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resursslər:** Dərslik, rəngli kağız, qayçı, xətkeş, ülgülü xətkeş, karandaş, yapışqan, stiker kağızı, hazırlanacaq açıqça nümunəsi

### Dərsin gedişi

#### *I mərhələ: Motivasiya, problemin qoyuluşu*

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Xoş arzular yazılar  
Bir də ürək sözləri.  
Kimə göndərsən, dolar  
Sevincindən gözləri.

Şagirdlər bu tapmacanın cavabının “Açıqça” olduğunu söylədikdən sonra müəllim rəngli kağızlardan və stiker kağızından hazırlanmış “Açıqça” aplikasiyasının hazır nümunəsini şagirdlərə nümayiş etdirir.

**Tədqiqat sualı:** *Rəngli kağızlardan və stiker kağızından istifadə edərək “Açıqça” aplikasiyasını necə hazırlanmaq olar?*

Şagirdlər sual ətrafında tədqiqat aparır.

#### *II mərhələ: Tədqiqatın aparılması*

Müəllim şagirdləri dörd qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmayı onlara tapşırır. Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** “Açıqça” aplikasiyası neçə hissədən ibarətdir və onun hazırlanma ardıcılığını şərh edin.

**II və IV qrup.** “Açıqça” aplikasiyasının hazırlanma ardıcılığını şərh edin və onun hazırlanmasında hansı rəngdə kağızlardan istifadə edilməsi haqqında fikrinizi bildirin.

Qruplar tapşırığı icra edirlər.

#### *III mərhələ: Məlumat mübadiləsi*

Hər qrupun nümayəndəsi təqdimatında uyğun olaraq “Açıqça” aplikasiyasının hazırlanması ardıcılılığı, açıqcanın neçə hissədən ibarət olması və onun hansı rəngdə kağızlardan hazırlanması haqqında məlumat verir.

Müəllim qrupların təqdimatını dinləyir.

LAYİH

#### **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bilsidir. O hər qrupun yerinə yetirdiyi tapşırıqda “Açıqça” aplikasiyasının neçə hissədən və hansı rəngdə kağızlardan ibarət olmasına, ümumiyyətlə, aplikasiyanın hazırlanma ardıcılığına aid şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və aşağıdakı sualları verir.

##### **Müzakirə sualları:**

1. “Açıqça” aplikasiyasının hazırlanmasında hansı rəngdə kağızlardan istifadə edilmişdir? (“Açıqça” aplikasiyasının hazırlanmasında qəhvəyi və yaşıl rəngli kağızlardan istifadə edilmişdir).
2. Çiçəklərin hazırlanmasında hansı rəngdə stiker kağızından istifadə olunmuşdur? (Açıqça canın daxilindəki çiçəklərin hazırlanmasında sarı, qırmızı, bənövşəyi, ağ, çəhrayı, mavi rəngdə stiker kağızlarından istifadə edilmişdir).
3. Yaşıl və qəhvəyi kağızların ölçüləri haqqında nə deyə bilərsiniz? (Qəhvəyi kağızin ölçüsü yaşıl kağızin ölçüsündən bir qədər böyükdür).
4. “Açıqça” aplikasiyasını hazırladıqda hansı təhlükəsizlik və gigiyena qaydalarına riayət etmək lazımdır? (Şagirdlər qayçı və yapışqana aid təhlükəsizlik və gigiyena qaydalarını sadalayırlar).

#### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, bir daha “Açıqça” aplikasiyasının hazırlanma ardıcılığı haqqında fikirlər üzərində dayanır. Qayçı və yapışqanla işlədikdə təhlükəsizlik və gigiyena qaydalarına riayət etmələrini onların yadına salır.

#### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Dərslikdə verilmiş ardıcılıqlı üzrə rəngli kağızlardan və stiker kağızından istifadə edərək “Açıqça” aplikasiyasını hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

#### Mövzu: Çərçivədə çicəklər

**Standart:** 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 4.1.1.; 4.1.2.

#### Məqsəd:

1. Rəngli kağızlardan “Çərçivədə çicəklər” mozaikasını hazırlamaq üçün iş yerini təşkil edir.
2. “Çərçivədə çicəklər” mozaikasını hazırlamaq üçün emal vasitələri seçir.
3. “Çərçivədə çicəklər” mozaikasının hazırlanması ardıcılılığını müəyyənləşdirir.
4. “Çərçivədə çicəklər” mozaikasını hazırlamaq üçün uyğun emal texnologiyaları seçir.
5. “Çərçivədə çicəklər” mozaikasının detallarını hazırlayır.
6. Detalları yapışdırmaqla “Çərçivədə çicəklər” mozaikasını hazırlayır.
7. Karandaşla mozaikanın çicəklərinin ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
8. Tərtibat bacarıqları nümayiş etdirir.
9. Birgəfəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
10. Qayçı və yapışqanla iş zamanı təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
11. Çəkilmiş hissələri birləşdirməklə “Çərçivədə çicəklər” mozaikasının tam təsvirini hazırlayır.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.; A-d. 1.2.1.; 1.2.3.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyn həmləsi

**Resurslar:** Dəeslik, rəngli kağız, sarı rəngdə təməl, PVA və kağız yapışqanı, firça, karandaş, qayçı, stiker kağızı, xətkeş və ülgülü xətkeş, “Çərçivədə çicəklər” mozaikasının hazır nümunəsi

#### Dərsin gedisi

#### *I mərhələ: Motivasiya, problemin qoyuluşu*

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Dibçəkdə əkdir,  
Suladım, açdı.  
Mənzilimizə  
Xoş ətir saçdı.

Şagirdlər bu tapmacanın cavabının “Çiçəklər” olduğunu söylədikdən sonra müəllim “Çərçivədə çicəklər” mozaikasının hazır nümunəsini şagirdlərə nümayiş etdirir.

**Tədqiqat sualı:** *Rəngli kağızlardan istifadə edərək “Çərçivədə çicəklər” mozaikasını necə hazırlamaq olar?*

Şagirdlər sual ətrafında tədqiqat aparır.

## ***II mərhələ: Tədqiqatın aparılması***

Müəllim şagirdləri dörd qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmağı onlara tapşırır. Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** “Çərçivədə çicəklər” mozaikası neçə hissədən ibarətdir və onun hazırlanma ardıcılığını şərh edin.

**II və IV qrup.** “Çərçivədə çicəklər” mozaikasının hazırlanma ardıcılığını şərh edin və mozaikadakı çərçivənin hansı rəngdə kağızlardan hazırlanması haqqında fikrinizi bildirin.

Qruplar tapşırığı icra edirlər.

## ***III mərhələ: Məlumat mübadiləsi***

Hər qrupun nümayəndəsi təqdimatında uyğun olaraq “Çərçivədə çicəklər” mozaikasının hazırlanması ardıcılığı, mozaikanın neçə hissədən ibarət olması və mozaikadakı çərçivənin hansı rəngdə kağızlardan hazırlanması haqqında məlumat verir.

Müəllim qrupların təqdimatını dinləyir.

## ***IV mərhələ: Məlumatın müzakirəsi və təşkili***

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bildirir. O hər qrupun yerinə yetirdiyi tapşırıqda “Çərçivədə çicəklər” mozaikasının neçə hissədən ibarət olmasına, ümumiyyətlə, mozaikanın hazırlanma ardıcılığına aid şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və aşağıdakı sualları verir.

### **Müzakirə sualları:**

1. Mozaikanın çərçivəsində hansı rəngdə kağızlardan istifadə edilmişdir? (*Mozaikanın çərçi-vəsində yaşıl, qırmızı, sarı, mavi, narinci, bənövşəyi, göy və çəhrayı rəngdə kağızlardan istifadə edilmişdir*).
2. Mozaikadakı çicəklərin hazırlanmasında hansı rəngdə stiker kağızlardan istifadə edilmişdir? (*Mozaikadakı çicəklərin hazırlanmasında yaşıl, qırmızı, sarı, mavi, narinci, bənövşəyi, göy və çəhrayı rəngdə stiker kağızlardan istifadə edilmişdir*).
3. Qayçı ilə hansı əməliyyat yerinə yetirilmişdir? (*Qayçı ilə rəngli kağızlardan nazik zolaqlar, düzbucaqlılar, çicəklər üçün dairələr əldə etmək üçün kəsmə əməliyyatı yerinə yetirilmişdir*).
4. Mozaikanın hazırlanmasında hansı təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək lazımdır? (*Şagirdlər qayçı və yapışqanla iş zamanı riayət edəcəkləri təhlükəsizlik və sanitariya-gigiyena qaydalarını sadalayırlar*).

## ***V mərhələ: Nəticə və ümumiləşdirmə***

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, bir daha “Çərçivədə çicəklər” mozaikasının hazırlanma ardıcılığı haqqında fikirlər üzərində dayanır. Qayçı və yapışqanla işlədikdə təhlükəsizlik və gigiyena qaydalarına riayət etmələrini onların yadına salır.

## ***VI mərhələ: Yaradıcı tətbiqetmə***

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

LAYİH

**Tapşırıq:** Dərslikdə verilmiş ardıcılıq üzrə rəngli kağızlardan istifadə edərək “Çərçivədə çiçəklər” mozaikasını hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

## DƏRS 17

### Mövzu: Alma ağacı

**Standart:** 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 4.1.1.; 4.1.2.

#### Məqsəd:

1. Rəngli kağızlardan “Alma ağacı” mozaikasını hazırlamaq üçün iş yerini təşkil edir.
2. “Alma ağacı” mozaikasını hazırlamaq üçün emal vasitələri seçir.
3. “Alma ağacı” mozaikasının hazırlanması ardıcılığını müəyyənləşdirir.
4. “Alma ağacı” mozaikasını hazırlamaq üçün uyğun emal texnologiyaları seçir.
5. “Alma ağacı” mozaikasının detallarını hazırlayır.
6. Detalları yapışdırmaqla “Alma ağacı” mozaikasını hazırlayır.
7. Flomasterlə mozaikanın ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
8. Tərtibat bacarıqları nümayiş etdirir.
9. Birgəfəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
10. Qayçı, boyası və yapışqanla iş zamanı təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
11. Kəsilmiş hissələri birləşdirməklə “Alma ağacı” mozaikasının tam təsvirini hazırlayır.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.; A-d. 1.2.1.; 1.2.3.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dərslik, mavi rəngli karton təməl, PVA və kağız yapışqanı, firça, qırmızı rəngli flomaster, qayçı, balqabaq toxumları, “Alma ağacı” mozaikasının hazır nümunəsi

### Dərsin gedisi

#### I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Meyvəsi can dərmanı,  
Gel bu ağacı tanı.  
Ona çoxlu “Sağ ol” de  
Yeyəndə hər almanın.

Şagirdlər bu tapmacanın cavabının “Alma ağacı” olduğunu söylədikdən sonra müəllim “Alma ağacı” mozaikasının hazır nümunəsini şagirdlərə nümayiş etdirir.

**Tədqiqat sualı: “Alma ağacı” mozaikasını necə hazırlamaq olar?**

Şagirdlər sual ətrafında tədqiqat aparır.

#### II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri dörd qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmayı onlara tapşırır. Sonra qruplara tapşırıqlar verir.

LAYIHƏ

**I və III qrup.** “Alma ağacı” mozaikası hansı hissələrdən ibarətdir və onun hazırlanma ardıcılığını şərh edin.

**II və IV qrup.** “Alma ağacı” mozaikasının hazırlanma ardıcılığını şərh edin və mozaika-dakı yarpaq və almaların necə hazırlanması haqqında fikrinizi bildirin. Qruplar tapşırığı icra edirlər.

### **III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi təqdimatında uyğun olaraq “Alma ağacı” mozaikasının hazırlanması ardıcılığı, mozaikanın neçə hissədən ibarət olması və mozaikadakı yarpaq və almaların necə hazırlanması haqqında məlumat verir.

Müəllim qrupların təqdimatını dinləyir.

### **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bildirir. O hər qrupun yerinə yetirdiyi tapşırıqda “Alma ağacı” mozaikasının neçə hissədən ibarət olması-na, mozaikadakı yarpaq və almaların necə hazırlanmasına, ümumiyyətlə, mozaikanın hazırlanma ardıcılığına aid şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və aşağıdakı sualları verir.

#### **Müzakirə sualları:**

1. “Alma ağacı” mozaikasının yarpaqlarının hazırlanmasında nədən istifadə edilmişdir? (“Alma ağacı” mozaikasının yarpaqlarının hazırlanmasında balqabaq toxumlarından istifadə edilmişdir).
2. Mozaikadakı ağacın və onun yarpaqlarının hazırlanmasında hansı rənglərdən istifadə edilmişdir? (Almalar payız aylarında yetişdiyi üçün mozaikadakı ağacın və onun yarpaqlarının hazırlanmasında tünd qəhvəyi, yaşıl, narinci, sarı və açıq qəhvəyi rənglərdən istifadə edilmişdir).
3. Qayçı ilə hansı əməliyyat yerinə yetirilmişdir? (Qayçı ilə dərsliyin 63-cü səhifəsində verilmiş nümunəni (ülgünü) əldə etmək üçün kəsmə əməliyyatı yerinə yetirilmişdir).
4. Mozaikanın hazırlanmasında hansı təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək lazımdır? (Şagirdlər qayçı, boyanın yapışqanla iş zamanı riayət edəcəkləri təhlükəsizlik və sanitariya-gigiyena qaydalarını sadalayırlar).

### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, bir daha “Alma ağacı” mozaikasının hazırlanma ardıcılığı haqqında fikirlər üzərində dayanır. Qayçı, boyanın yapışqanla işlədikdə təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmələrini onların yadına salır.

### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Dərslikdə verilmiş ardıcılıq üzrə “Alma ağacı” mozaikasını hazırlanın. Şagirdlər tapşırığı yerinə yetirirlər.

LAYİHƏ

### Mövzu: Taraqqa

**Standart:** 1.1.1.; 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.3.; 1.3.4.

#### Məqsəd:

1. Taraqqamı hazırlamaq üçün müvafiq emal texnologiyalarını (ölçmə, nişanlama, qatlama) sadalayır.
2. Sadə emal texnologiyalarını fərqləndirir.
3. Hazırlanacaq taraqqaya görə iş yerini təşkil edir.
4. Taraqqanın hazırlanması üçün uyğun emal vasitəsi seçir.
5. Taraqqanın hazırlanması ardıcılılığını müəyyənləşdirir.
6. Taraqqanın materialına uyğun emal texnologiyası seçilir.
7. Taraqqanın hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
8. Taraqqanın hazırlanması prosesində birləşmə və əməkdaşlıq bacarıqları nümayiş etdirir.

**İnteqrasiya:** H-b. 1.1.1.; T-i. 2.2.4.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsü:** Müzakirə, beynin həmləsi

**Resurslar:** Dərslik, rəngli kağız, qara rəngli flomaster, hazır taraqqa nümunəsi

### Dərsin gedişi

#### I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir; “Tapmacanı tapın”.

Kağızı bükbüb  
Qatlayaq, açaq.  
Çırpsaq, səs-küylə  
O, açılacaq.

Şagirdlər tapmacanın cavabının “Taraqqa” olduğunu söylədikdən sonra müəllim rəngli kağızdan hazırlanmış taraqqa nümunəsini şagirdlərə nümayiş etdirir.

**Tədqiqat sualı: Rəngli kağızlardan taraqqanı necə düzəltmək olar?**

Şagirdlər sual ətrafında tədqiqat aparır.

#### II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri dörd qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmayı onlara tapşırır.

Sonra qruplara tapşırıqlar verir.

**I və III qrup.** Taraqqanın hazırlanmasında hansı texnologiyadan istifadə edilir və onun hazırlanması ardıcılığını şərh edin.

**II və IV qrup.** Kağızqatlama texnologiyası ilə daha hansı məmulatların hazırlanması sizə tanışdır və taraqqanın hazırlanma ardıcılığı haqqında tədqiqatınızın nəticəsini söyləyin.

Qruplar tapşırığı icra edirlər.

### **III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi təqdimatında uyğun olaraq taraqqanın hansı texnologiya ilə hazırlanması, bu texnologiya ilə hazırlanın daha hansı məmulatların onlara tanış olması və nəhayət, taraqqanın hansı ardıcılıqla hazırlanacağı haqqında məlumat verir.

Müəllim qrupların təqdimatını dinləyir.

### **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bildirir. O, hər qrupun yerinə yetirdiyi tapşırıqda taraqqanın hansı texnologiya ilə hazırlanması, bu texnologiya ilə hazırlanmış daha hansı məmulatların onlara tanış olması və nəhayət, taraqqanın hazırlanma ardıcılılığı haqqında şagirdlərin söylədikləri fikirlərə münasibət bildirərək aşağıdakı sualları verir.

#### **Müzakirə sualları:**

1. Taraqqanın hazırlanmasında hansı texnologiyadan istifadə edilir? (*Taraqqanın hazırlanmasında kağızqatlama texnologiyasından istifadə edilir*).
2. Kağızqatlama texnologiyası ilə hazırlanmış daha hansı məmulatlar sizə məlumdur? (*Şagirdlər papaq, gəmi, quş və s. nümunələrini sözləndirirlər*).
3. Taraqqanın hazırlanması ardıcılığı nədən ibarətdir? (*Şagirdlər öz mülahizələrini söyləyirlər*).
4. Taraqqanın hazırlanmasında flomasterdən hansı məqsədlə istifadə olunur? (*Flomasterlə rəngli kağızlardan hazırlanmış taraqqalarda müxtəlif cizgi növləri formalaşdırılır*).

### **V mərhələ: Nəticələr və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha taraqqanın hazırlanma ardıcılığı haqqında fikirlər üzərində dayanır.

### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Dərslikdə verilmiş ardıcılılıq üzrə rəngli kağızlardan taraqqaya hazırlayın. Şagirdlər tapşırığı yerinə yetirirlər.

**DƏRS 19**

#### **Mövzu: Pişik**

**Standart:** 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 4.1.1.; 4.1.2.

#### **Məqsəd:**

1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
2. Pişiyin qatlama üsulu ilə hazırlanması üçün uyğun emal vasitələri seçir.
3. Pişiyin hazırlanması ardıcılığını müəyyənləşdirir.
4. Hazırlanacaq pişiyin materialına uyğun emal texnologiyası seçir.
5. Pişiyin detallarını hazırlayır.
6. Detalları birləşdirməklə pişiyi hazırlayır.

7. Pişiyin ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
8. Çekilmiş ayrı-ayrı hissələri birləşdirməklə pişiyin tam təsvirini çəkir.

**İnteqrasiya:** H-b. 1.1.1.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dərslik, rəngli kağız, qara rəngdə flomaster, qayçı və kağızqatlama üsulu ilə hazırlanmış “Pişik” nümunəsi

### Dərsin gedişi

#### *I mərhələ: Motivasiya, problemin qoyuluşu*

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Soba yananda  
Burulub yatar.  
Çox yeyər, sonra  
Yorulub yatar.

Şagirdlər bu tapmacanın cavabının “Pişik” olduğunu söylədikdən sonra pişiyin iştirak etdiyi və uşaqların həvəslə baxdıqları “Tom və Cəri” cizgi filminin iştirakçılarından birinin pişik olduğunu onların yadına salır və kağızqatlama üsulu ilə hazırlanmış “Pişiyi” nümayiş etdirir.

**Tədqiqat sualı:** *Kağızqatlama üsulu ilə düzbucaqlı kağızdan “Pişiyi” necə hazırlamaq olar?*

Şagirdlər sual ətrafında tədqiqatlar aparır.

#### *II mərhələ: Tədqiqatın aparılması*

Müəllim şagirdləri 4 qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmayı onlara tapşırır. Sonra qruplara eyni tapşırıq verir.

**Tapşırıq:** Kağızqatlama üsulu ilə düzbucaqlı kağızdan pişiyin hazırlanması ardıcılılığı ilə tanış olun və hər bir mərhələni müəyyənləşdirin.

Qruplar tapşırığı icra edirlər.

#### *III mərhələ: Məlumat mübadiləsi*

Hər qrupun nümayəndəsi pişiyin hazırlanması ardıcılılığı və kağızqatlama mərhələləri haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

#### *IV mərhələ: Məlumatın müzakirəsi və təşkili*

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bildirir. Kağızqatlama üsulu ilə pişik figurunun hazırlanması ardıcılığına aid şagirdlərin söylədikləri fikrə münasibət bildirir və aşağıdakı sualları verir.

**Müzakirə sualları:**

1. Birinci və ikinci mərhələdə nə etmək lazımdır? (*Düzbucaqlıdan kvadrat hazırlamaq və onu şəkildə göstərildiyi kimi iki yerdə qatlamaq lazımdır*).
2. Sonrakı mərhələlərdə nə etmək lazımdır? (*Şagirdlər dərslikdə göstərilən mərhələlər üzrə izahat verirlər*).

LAYIHƏ

3. Pişiyin üzü nə ilə formaşdırılır? (*Pişiyin üzü qara rəngdə flomasterlə formalaşdırılır*).
4. Qayçıdan hansı məqsədlə istifadə edilir? (*Düzbucaglıdan kvadrat kəsmək üçün istifadə edilir*).

### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və kağızqatlama üsulu ilə pişiyin hazırlanması ardıcılılığı üzərində dayanır. Qayçı ilə işlədikdə təhlükəsizlik texnikası qaydalarını yada salır və onlara riayət etməyi şagirdlərə tövsiyə edir.

### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Dərslikdə verilmiş ardıcılıq üzrə düzbucaklı rəngli kağızlardan pişik figurunu hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

**DƏRS 20**

### **Mövzu: Kirpi**

**Standart:** 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 4.1.1.; 4.1.2.

#### **Məqsəd:**

1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
2. Kirpinin qatlama üsulu ilə hazırlanması üçün uyğun emal vasitələri seçir.
3. Kirpinin hazırlanması ardıcılığını müəyyənləşdirir.
4. Hazırlanacaq kirpinin materialına uyğun emal texnologiyası seçir.
5. Kirpinin detallarını hazırlayır.
6. Detalları birləşdirməklə kirpini hazırlayır.
7. Kirpinin ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
8. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə kirpinin tam təsvirini hazırlayır.

**İnteqrasiya:** H-b. 1.1.1.

**Dərsin tipi:** Yeni bilik verən dərs

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzikirə, beyin həmləsi

**Resurslar:** Dərslik, rəngli kağız, qayçı, xətkeş, karandaş, PVA və kağız yapışqanı, firça, qara rəngli flomaster, kağızqatlama üsulu ilə hazırlanmış “Kirpi” nümunəsi

### **Dərsin gedişi**

### **I mərhələ: Motivasiya, problemin qoyuluşu**

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Tikanlarından  
Qorxuram yaman.  
Yumağa dönür  
Əl vuran zaman.

**LAYIH**

Şagirdlər tapmacanın cavabının “Kirpi” olduğunu söylədikdən sonra müəllim kirpinin iştirak etdiyi və uşaqların həvəslə baxdıqları cizgi filmlərini onların yadına salır və kağızqatlama üsulu ilə hazırlanmış “Kirpi”ni nümayiş etdirir.

### **Tədqiqat sualı: Kağızqatlama üsulu ilə düzbucaqlı kağızlardan “Kirpi”ni necə hazırlamaq olar?**

Şagirdlər sual ətrafında tədqiqat aparır.

### **II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri 4 qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmağı onlara tapşırır. Sonra qruplara tapşırıq verir.

**I və III qrup:** Kağızqatlama üsulu ilə hazırlanmış “Kirpi” fiqurunun neçə hissədən ibarət olmasını və onun hazırlanma ardıcılığını şərh edin.

**II və IV qrup:** Kirpinin oxları və gövdəsinin hansı rəngdə kağızdan hazırlanlığını və onun hazırlanma ardıcılığını şərh edin.

Qruplar tapşırığı yerinə yetirirlər.

### **III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi kirpinin neçə hissədən ibarət olması, onun oxlarının və gövdəsinin hansı rəngdə kağızdan hazırlanması və kirpinin hazırlanma ardıcılığı haqqında məlumat verir.

Müəllim qrupların təqdimatını dinləyir.

### **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bildirir. Kağızqatlama üsulu ilə kirpi fiqurunun hazırlanması ardıcılığına aid şagirdlərin söylədikləri fikrə münasibət bildirir və aşağıdakı sualları verir.

#### **Müzakirə sualları:**

1. Kirpi neçə və hansı hissələrdən ibarətdir? (*Kirpi 2 – gövdə və ox hissəsindən ibarətdir*).
2. Hər iki hissə hansı üsulla hazırlanır? (*Hər iki hissə kağızqatlama üsulu ilə hazırlanır*).
3. Kirpinin gövdəsi və oxları hansı rəngdə kağızdan qatlanır? (*Kirpinin gövdəsi və oxları sarı rəngdə kağızdan qatlanır*).
4. Kirpinin hazırlanmasında hansı resurslardan istifadə edilir? (*Kirpinin hazırlanmasında qayçı, firça, xətkeş, karandaş, yapışqan, flomaster, rəngli kağızdan və dərslikdən istifadə edilir*).

### **V mərhələ: Nəticələr və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və kağızqatlama üsulu ilə kirpinin hazırlanması ardıcılılığı üzərində dayanır. Qayçı və yapışqanla işlədikdə təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarına riayət etməyi şagirdlərə tövsiyə edir.

### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Dərslikdə verilmiş ardıcılıqlı üzrə düzbucaqlı rəngli kağızlardan Kirpi fiqurunu hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

LAYİHƏ

**Mövzu: Şən ipəkqurdu****Standart:** 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 4.1.1.; 4.1.2.**Məqsəd:**

1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
2. İpəkqurdunun hazırlanması üçün uyğun emal vasitələri seçir.
3. İpəkqurdunun hazırlanması ardıcılığını müəyyənləşdirir.
4. İpəkqurdunun materialına uyğun emal texnologiyası seçir.
5. İpəkqurdunun detallarını hazırlayır.
6. Detalları birləşdirməklə ipəkqurdunu hazırlayır.
7. Sadə əşyaların ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
8. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə ipəkqurdunun tam təsvirini hazırlayır.

**İnteqrasiya:** H-b. 1.1.1.**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş**İş üsü:** Müzakirə, beynin həmləsi**Resurslar:** Dərslik, yaşıl rəngli kağız, xətkeş, yapışqan, karandaş, qara rəngli, flomaster, qayçı, “Şən ipəkqurdu” nümunəsi**Dərsin gedişi****I mərhələ: Motivasiya, problemin qoyuluşu**

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Tut yarpağı yeyir o,  
“Ləzzətlidir”, – deyir o.  
Geyinsən, ipək donu,  
Mütləq yada sal onu.

Şagirdlər tapmacanın cavabının “İpəkqurdu” olduğunu dedikdən sonra, müəllim ipəkqurdu haqqında onlara məlumat verir və hazır “Şən ipəkqurdu” nümunəsini nümayiş etdirir.

**Tədqiqat sualı: Kağızdan “Şən ipəkqurdu” fiqurunu necə düzəltmək olar?**

Şagirdlər sual ətrafında tədqiqat aparır.

**II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri 4 qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmağı onlara tapşırır. Sonra qruplara tapşırıq verir.

**I və III qrup:** “Şən ipəkqurdu” fiqurunun neçə hissədən ibarət olmasını və onun hazırlanma ardıcılığını şərh edin.

**II və IV qrup:** “Şən ipəkqurdu” fiqurunun hissələrinin hansı rəngdə olmasını və onun hazırlanma ardıcılığını şərh edin.

Qruplar tapşırığı yerinə yetirirlər.

**III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi “Şən ipəkqurdu”nın neçə hissədən ibarət olması, onun basının və gövdəsinin hansı rəngdə kağızdan hazırlanması və ipəkqurdunun hazırlanma ardıcılığı haqqında məlumat verir.

Müəllim qrupların təqdimatını dinləyir.

LAYIHƏ

#### **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bildirir. İpəkqurdu fiqurunun hazırlanması ardıcılığına aid şagirdlərin söylədikləri fikirə münasibət bildirir və aşağıdakı sualları verir.

##### **Müzakirə sualları:**

1. İpəkqurdu neçə və hansı hissələrdən ibarətdir? (*İpəkqurdu iki hissədən ibarətdir: baş və gövdə*).
2. Hər iki hissə hansı rəngdədir? (*İpəkqurdunun başı sarı gövdəsi və buynuzları yaşıl rəng-də kağızdan hazırlanmışdır*).
3. İpəkqurdunun başı və buynuzları neçə hissədən ibarətdir? (*İpəkqurdunun başı və buynuzlarının hər biri iki hissədən ibarətdir*).
4. İpəkqurdunun buynuzları başa necə birləşdirilir? (*Əvvəlcə buynuzlar bir-birinə yapışdırılır, sonra onlar iki başın ortasında olmaqla yapışqanla başa birləşdirilir*).
5. “Şən ipəkqurdu” fiqurunun hazırlanmasında hansı resurslardan istifadə edilir? (*Şən ipəkqurdu fiqurunun hazırlanmasında qayçı, firça, xətkeş, karandaş, yapışqan, qara flomaster, yaşıl rəngli kağızdan və dərslikdəki nümunədən (ülgündən) istifadə edilir*).

#### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və kağızdan “Şən ipəkqurdu” fiqurunun hazırlanması ardıcılılığı üzərində dayanır. Qayçı və yapışqan ilə işlədikdə təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarına riayət etməyi şagirdlərə tövsiyə edir.

#### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Dərsliyin 63-cü səhifəsində verilmiş nümunədən (ülgündən) istifadə edərək “Şən ipəkqurdu” fiqurunu hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

**D E R S 22**

#### **Mövzu: Parabüzən**

**Standart:** 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 4.1.1.; 4.1.2.

##### **Məqsəd:**

1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
2. Parabüzənin qatlama üsulu ilə hazırlanması üçün uyğun emal vasitələri seçir.
3. Parabüzənin hazırlanması ardıcılığını müəyyənləşdirir.
4. Hazırlanacaq parabüzənin materialına uyğun emal texnologiyası seçir.
5. Parabüzənin detallarını hazırlayır.
6. Detalları qatlayaraq parabüzəni hazırlayır.
7. Parabüzənin ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
8. Çəkilmiş ayrı-ayrı hissələri qatlamaqla parabüzənin tam təsvirini hazırlayır.

**İnteqrasiya:** H-b. 1.1.1.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsü:** Müzikirə, beyin həmləsi

**Resurslar:** Dərslik, rəngli stiker kağızı, qayçı, qara rəngli flomaster, kağızqatlama üsulu ilə hazırlanmış “Parabüzən” nümunəsi

### Dərsin gedisi

#### I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Donu qırmızı,  
Xalları qara.  
Ay uçan böcək,  
Gedirsən hara?

Şagirdlər bu tapmacanın cavabının “Parabüzən” olduğunu söylədikdən sonra parabüzən haqqında onlara məlumat verir və kağızqatlama üsulu ilə hazırlanmış “Parabüzən”i nümayiş etdirir.

**Tədqiqat sualı:** *Kağızqatlama üsulu ilə kvadrat kağızdan “Parabüzən”i necə hazırlamaq olar?*

Şagirdlər sual ətrafında tədqiqat aparır.

#### II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmayı onlara tapşırır. Sonra qruplara eyni tapşırıq verir.

**Tapşırıq:** Kağızqatlama üsulu ilə kvadrat kağızdan parabüzənin hazırlanması ardıcılılığı ilə tanış olun və hər bir mərhələni müəyyənləşdirin.

Qruplar tapşırığı icra edirlər.

#### III mərhələ: Məlumat mübadiləsi

Hər qrupun nümayəndəsi parabüzənin hazırlanması ardıcılığı və kağızqatlama mərhələləri haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

#### IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bildirir. Kağızqatlama üsulu ilə parabüzən fiqurunun hazırlanması ardıcılığına aid şagirdlərin söylədikləri fikrə münasibət bildirir və aşağıdakı sualları verir.

**Müzakirə sualları:**

1. Birinci və ikinci mərhələdə nə etmək lazımdır? (*Qırmızı rəngli kvadrat stiker kağızını şəkildə göstərildiyi kimi iki dəfə qatlamaq lazımdır*).
2. Sonrakı mərhələlərdə nə etmək lazımdır? (*Şagirdlər dərslikdə göstərilən mərhələlər üzrə izahat verirlər*).
3. Parabüzənin qanadları necə hazırlanır? (*Şəkildə göstərildiyi kimi qayçı ilə kəsilir və bükülliür*).

LAYİHƏ

4. Parabüzənin başı və xalları nə ilə formalaşdırılır? (*Parabüzənin başı və xalları flomas-terlə formalaşdırılır*).

#### **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və kağızqatlama üsulu ilə parabüzənin hazırlanması ardıcılılığı üzərində dayanır. Qayçı ilə işlədikdə təhlükəsizlik texnikası qaydaları üzərində dayanır və onlara riayət etməyi şagirdlərə tövsiyə edir.

#### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Dərslikdə verilmiş ardıcılıq üzrə rəngli stiker kağızlardan “Parabüzən” fiqurunu hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

**DƏRS 23**

#### **Mövzu: Gəmi**

**Standart:** 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.

#### **Məqsəd:**

1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
2. Gəminin hazırlanması ardıcılığını müəyyənləşdirir.
3. Hazırlanacaq gəminin materialına uyğun emal texnologiyası seçir.
4. Gəminin detallarını hazırlayır.
5. Detalları qatlayaraq gəmini hazırlayır.

**İnteqrasiya:** H-b. 1.1.1.

**İş forması:** Kiçik qruplarda iş, böyük qruplarda iş

**İş üsulu:** Müzakirə, beyin həmləsi

**Resurslar:** Dərslik, rəngli kağız, xətkeş, karandaş, qayçı, kağızqatlama üsulu ilə hazırlanmış “Gəmi” və “dalğa” nümunəsi

#### **Dərsin gedisi**

#### **I mərhələ: Motivasiya, problemin qoyuluşu**

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Dalğaların qoynunda  
Yellənir axşam, səhər.  
Yolunu gözləyirlər  
Limanda sərnişinlər.

Şagirdlər tapmacanın cavabının “Gəmi” olduğunu söyləyirlər. Sonra müəllim gəmi haqqında onlara məlumat verir və qeyd edir ki, gəmilər 3 növdə (sərnişin, yük və hərbi) olur. Sonra kağızqatlama üsulu ilə hazırlanmış gəmi nümunəsini onlara nümayiş etdirir.

### **Tədqiqat sualı: *Kağızqatlama üsulu ilə düzbucaqlı kağızdan gəmini necə hazırlamaq olar?***

Şagirdlər sual ətrafında tədqiqat aparır.

### ***II mərhələ: Tədqiqatın aparılması***

Müəllim şagirdləri dörd qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmayı onlara tapşırır. Sonra qruplara tapşırıqlar verir.

**Tapşırıq:** Kağızqatlama üsulu ilə düzbucaqlı kağızdan gəminin hazırlanması ardıcılılığı ilə tanış olun və hər bir mərhələni müəyyənləşdirin.

Qruplar tapşırığı icra edirlər.

### ***III mərhələ: Məlumat mübadiləsi***

Hər qrupun nümayəndəsi gəminin hazırlanması ardıcılığı və kağızqatlama mərhələləri haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

### ***IV mərhələ: Məlumatın müzakirəsi və təşkili***

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun təqdimatına öz fikrini bildirir. Kağızqatlama üsulu ilə gəmi fiqurunun hazırlanması ardıcılığına aid şagirdlərin söylədikləri fikirə münasibət bildirir və suallar verir.

#### **Müzakirə sualları:**

1. Birinci və ikinci mərhələdə nə etmək lazımdır? (*Düzbucaqlı göy rəngdə kağızı şəkildə göstərildiyi kimi iki yerə qatlamaq lazımdır*).
2. Sonrakı mərhələlərdə nə etmək lazımdır? (*Şagirdlər dərslikdə göstərilən mərhələlər üzrə izahat verirlər*).
3. Gəminin üzəməsi üçün dənizin dalğaları necə hazırlanır? (*Ağ və mavi kağız üzərində zolaqlar çəkilərək qayçı ilə kəsilir və karandaş ətrafında burulur*).
4. Gəminin hazırlanma ardıcılığı daha hansı məməlatın hazırlanma ardıcılığına oxşayır? (*Papağın hazırlanma ardıcılığına oxşayır*).

### ***V mərhələ: Nəticə və ümumiləşdirmə***

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və kağızqatlama üsulu ilə gəminin hazırlanması ardıcılığı üzərində dayanır.

### ***VI mərhələ: Yaradıcı tətbiqetmə***

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Dərslikdə verilmiş ardıcılıq üzrə düzbucaqlı rəngli kağızlardan gəmi fiqurunu hazırlayın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

### Mövzu: Gəlincik

**Standart:** 1.1.1.; 1.1.3.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

#### Məqsəd:

1. Müvafiq emal texnologiyalarını (kəsmə, birləşdirmə) sadalayır.
2. Gəlinciyi düzəltmək üçün emal vasitələrini sadalayır.
3. Gəlinciyi düzəltmək üçün iş yerini təşkil edir.
4. Gəlinciyi düzəltmək üçün uyğun emal vasitələri seçir.
5. Gəlinciyanın hazırlanması ardıcılılığını müəyyənləşdirir.
6. Gəlinciyanın materialına uyğun emal texnologiyası seçir.
7. Gəlinciyanın detallarını hazırlayır.
8. Detalları birləşdirməklə gəlinciyi hazırlayır.
9. Gəlinciyanın hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
10. Gəlinciyanın hazırlanması prosesində birgəfəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
11. Gəlinciyanın hazırlanmasında təhlükəsizlik qaydalarına riayət edir.
12. Gəlinciyi təqdim edir.

**İnteqrasiya:** H.b.: 1.1.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

**İş forması:** Kiçik qruplarla iş, böyük qruplarla iş, fərdi iş

**İş üsulu:** Müzakirə, beynin həmləsi

**Resursslər:** Dərslik, müxtəlif rəngli iplər, qayçı, iplərdən hazırlanmış “Gəlincik” nümunəsi

### Dərsin gedişi

#### *I mərhələ: Motivasiya, problemin qoyuluşu*

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Əli var, ayağı var,  
Uşaqlar sevir onu  
Əynində var ipəkdən  
Hər zaman gözəl donu.

Şagirdlər bu tapmacanın cavabının “Gəlincik” olduğunu söylədikdən sonra müəllim onlara müxtəlif rəngli iplərdən hazırlanmış gəlincik nümunəsini nümayiş etdirir.

**Tədqiqat suah:** *Müxtəlif rəngli iplərdən gəlinciyi necə hazırlamaq olar?*

Şagirdlər sual ətrafında tədqiqat aparır.

## ***II mərhələ: Tədqiqatın aparılması***

Müəllim şagirdləri 4 qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmağı onlara tapşırır. Sonra bütün qruplara eyni tapşırıq verir.

**Tapşırıq:** Müxtəlif rəngli iplərdən gəlinciyin hazırlanması ardıcılılığı ilə tanış olun və onun hazırlanmasında istifadə olunan əməliyyatları müəyyənləşdirin.

Qruplar tapşırığı icra edirlər.

## ***III mərhələ: Məlumat mübadiləsi***

Hər qrupun nümayəndəsi gəlinciyin hazırlanması ardıcılığı və istifadə olunan əməliyyatlar haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

## ***IV mərhələ: Məlumatın müzakirəsi və təşkili***

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bildirir. Rəngli iplərdən gəlinciyin hazırlanması ardıcılığına aid şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və aşağıdakı sualları verir.

### **Müzakirə sualları:**

1. Gəlinciyin hazırlanmasında hansı rəngdə iplərdən istifadə olunmuşdur? (*Gəlinciyin hazırlanmasında çəhrayı, narıncı və tünd qəhvəyi rəngli iplərdən istifadə olunmuşdur*).
2. Gəlinciyin hazırlanmasında hansı əməliyyatlardan istifadə olunmuşdur? (*Gəlinciyin hazırlanmasında birləşdirmə və kəsmə əməliyyatından istifadə olunmuşdur*).
3. Gəlinciyin hissələri hansı rəngdə iplərdən hazırlanmışdır? (*Gəlinciyin gövdəsi çəhrayı, əlləri narıncı və saçları tünd qəhvəyi iplərdən hazırlanmışdır*).
4. Gəlinciyin hazırlanma ardıcılığı neçə mərhələdən ibarətdir? (*Gəlinciyin hazırlanma ardıcılığı 11 mərhələdən ibarətdir*).

## ***V mərhələ: Nəticə və ümumiləşdirmə***

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və rəngli iplərdən gəlinciyin hazırlanması ardıcılığı üzərində dayanır. Qayçı ilə işlədikdə təhlükəsizlik texnikası qaydalarını bir daha təkrarlayır və onlara riayət etməyi şagirdlərə tövsiyə edir.

## ***VI mərhələ: Yaradıcı tətbiqetmə***

Müəllim şagirdlərə fərdi tapşırıq verir.

**Tapşırıq:** Dərslikdə verilmiş ardıcılıqlı üzrə rəngli iplərdən istifadə edərək gəlinciyi hazırlanın.

Şagirdlər tapşırığı yerinə yetirirlər.

**Mövzu: Quş**

**Standart:** 1.1.1.; 1.1.3.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.

**Məqsəd:**

1. Müvafiq emal texnologiyalarını (kəsmə, birləşdirmə) sadalayır.
2. Quşu düzəltmək üçün emal vasitələrini sadalayır.
3. Quşu düzəltmək üçün iş yerini təşkil edir.
4. Quşu düzəltmək üçün uyğun emal vasitələri seçir.
5. Quşun hazırlanması ardıcılılığını müəyyənləşdirir.
6. Quşun materialına uyğun emal texnologiyası seçir.
7. Quşun detallarını hazırlayır.
8. Detalları birləşdirməklə quşu hazırlayır.
9. Quşun hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
10. Quşun hazırlanması prosesində birləşdirməklə quşu hazırlayır.
11. Quşun hazırlanmasında təhlükəsizlik qaydalarına riayət edir.
12. Quşu təqdim edir.

**İnteqrasiya:** H.b.b: 1.1.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

**İş forması:** Kiçik qruplarla iş, böyük qruplarla iş, fərdi iş

**İş üsulu:** Müzakirə, beynin həmləsi

**Resursslər:** Dərslik, müxtəlif rəngli iplər, qayçı, yapışqan günəbaxan toxumları, mərci, iplərdən hazırlanmış “Quş” nümunəsi

**Dərsin gedişi**

**I mərhələ: Motivasiya, problemin qoyuluşu**

Müəllim şagirdlərə müraciət edir: “Tapmacanı tapın”.

Uçub budaqdan  
Budağa qonur.  
Gözəl nəğmələr  
Oxuyan odur.

Şagirdlər tapmacanın cavabının “Quş” olduğunu söylədikdən sonra, müəllim onlardan hansı quşları tanıdlıqlarını soruşur və rəngli iplərdən hazırlanmış quş nümunəsini nümayiş etdirir.

**Tədqiqat suali: Müxtəlif rəngli iplərdən quşu necə hazırlamaq olar?**

Şagirdlər sual ətrafında tədqiqat aparır.

## **II mərhələ: Tədqiqatın aparılması**

Müəllim şagirdləri 4 qrupa bölür. Dərslikdəki mövzunun mətni və şəkilləri ilə tanış olmağı onlara tapşırır. Sonra bütün qruplara eyni tapşırıq verir.

**Tapşırıq:** Müxtəlif rəngli iplərdən quşun hazırlanması ardıcılılığı ilə tanış olun və onun hazırlanmasında istifadə olunan əməliyyatları müəyyənləşdirin.

Qruplar tapşırığı icra edirlər.

## **III mərhələ: Məlumat mübadiləsi**

Hər qrupun nümayəndəsi quşun hazırlanması ardıcılığı və istifadə olunan əməliyyatlar haqqında məlumat verir. Müəllim qrupların təqdimatını dinləyir.

## **IV mərhələ: Məlumatın müzakirəsi və təşkili**

Müəllim qrupların təqdimatını sistemləşdirir, hər qrupun verdiyi təqdimata öz fikrini bildirir. Rəngli iplərdən quşun hazırlanması ardıcılığına aid şagirdlərin söylədikləri fikirlərə münasibət bildirir və aşağıdakı sualları verir:

1. Quşun hazırlanmasında hansı rəngdə iplərdən istifadə olunmuşdur? (*Quşun hazırlanmasında qırmızı, bənövşəyi və narıncı rəngdə olan iplərdən istifadə olunmuşdur*).
2. Quşun hazırlanmasında hansı əməliyyatlardan istifadə olunmuşdur? (*Quşun hazırlanmasında birləşdirmə, yapışdırma və kəsmə əməliyyatından istifadə olunmuşdur*).
3. Quşun başı necə formalasdırılmışdır? (*Quşun başında dimdik, gözlər uyğun olaraq güñəbaxan tumundan və mərcilərdən formalasdırılmışdır*).
4. Quşun hazırlanma ardıcılığı neçə mərhələdən ibarətdir? (*Quşun hazırlanma ardıcılığı 11 mərhələdən ibarətdir*).

## **V mərhələ: Nəticə və ümumiləşdirmə**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və rəngli iplərdən istifadə edərək quşun hazırlanması ardıcılılığı üzərində dayanır. Qayçı və yapışqanla işlədikdə təhlükəsizlik texnikası və gigiyena qaydalarını bir daha təkrarlayır və onlara riayət etməyi şagirdlərə tövsiyə edir.

## **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Müəllim qruplara tapşırıq verir:

**I və III qrup:** Dərslikdə verilmiş ardıcılıqlı üzrə qırmızı, narıncı və bənövşəyi rəngdə olan iplərdən quşu hazırlayın.

**II və IV qrup:** Dərslikdə verilmiş ardıcılıqlı üzrə qırmızı, bənövşəyi və qara rəngdə olan iplərdən quşu hazırlayın.

Qruplar tapşırığı yerinə yetirirlər.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. **Abbasov Ə.** Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri. Kurikulum (elmi-metodik jurnal), №1, 2008
2. Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum). Kurikulum (elmi-metodik jurnal), №21, 2008
3. Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006
4. **Əhmədov A.** Ümumtəhsil sistemində kurikulum islahatı: real nəticələrə doğru. Kurikulum (elmi-metodik jurnal), №1, 2008
5. **Əlizadə Ə.** Yeni pedaqoji texnologiyalar: bəzi psixoloji və pedaqoji məsələlər. Kurikulum (elmi-metodik jurnal), №1, 2008
6. **İsgəndərov İ.** Azərbaycan Respublikasının təhsil sistemində islahatlar: fəaliyyətlər, nəticələr. Kurikulum (elmi-metodik jurnal), №1, 2008
7. **Mayilov İ., Əhmədov İ.** Texnologiya terminlərinin izahlı lügəti. Bakı, 2008, ABU
8. **Mehrabov A.** Təhsilin yeni məzmununun bəzi pedaqoji konturları. Kurikulum (elmi-metodik jurnal), №1, 2008
9. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına aid nümunələr. Kurikulum (elmi-metodik jurnal), №1, 2008
10. **Süleymanova A.** Fənn kurikulumlarında məzmun standartları. Kurikulum (elmi-metodik jurnal), №1, 2008
11. Təhsil Standartları. Məzmun və qiymətləndirmə standartları. Kurikulum (elmi-metodik jurnal), №1, 2008
12. [www.dnevnik – mamy.ru](http://www.dnevnik-mamy.ru)
13. [www.maminsite.ru](http://www.maminsite.ru)
14. <https://ru.dreamstime.com>
15. <https://skazkisameli.ru>
16. <https://ru.dreamstime.com>
17. <https://imom.me>
18. <https://www.pinterest.ru>
19. <https://promany.ru>
20. <http://izo.kz>
21. <https://gidrukodeliya.ru>
22. <https://tratatuk.ru>
23. <https://infourok.ru>
24. <https://www.detkityumen.ru>
25. <http://adalin.mospsy.ru>
26. <https://gderadost.ru>
27. <https://ok.ru/smile>
28. <https://tratatuk.ru>
29. <https://hendmeid.guru>
30. <https://www.pinterest.com>.
31. <http://glamlemon.ru>
32. <https://fairy-hobby.ru>

LAYİHƏ

## BURAXILIŞ MƏLUMATI

### TEXNOLOGİYA 1

*Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün  
Texnologiya fənni üzrə dərsliyin (qrif nömrəsi: 2020-012)  
METODİK VƏSAİTİ*

#### Tərtibçi heyət:

Müəlliflər:

*Natiq Lyutfiq oğlu Axundov  
Hümeyeir Hüseyn oğlu Əhmədov  
Svetlana İslam qızı Yəhyayeva  
Nəzakət Səlim qızı Əliyeva*

Redaktor

*Sevinc Nuruqızı*

Bədii və texniki redaktor

*Abdulla Ələkbərov*

Dizayner

*Səadət Quluzadə*

Korrektor

*Günel Abdullayeva*

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 5,1. Fiziki çap vərəqi 7,0. Formatı 57x82 1/8.

Kəsimdən sonra ölçüsü: 195x275. Səhifə sayı 56.

Şriftin adı və ölçüsü: jurnal qarnituru 12-14 pt. Ofset kağızı. Ofset çapı.

Sifariş \_\_\_\_\_. Tiraj \_\_\_\_\_. Pulsuz. Bakı–2020.

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: \_\_\_\_\_.2020

Nəşriyyat:

**“Aspoliqraf LTD” MMC**  
(Bakı, AZ 1052, F.Xoyski küç., 151)

Çap məhsulunu istehsal edən:

LAYİH